

1701Y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 1701Y AR konstitusiyası və hüququn əsasları**

1 AR Konstitusiyasının 126 cı maddasınə görə kimlər hakim ola bilərlər

- 35 yaşı tamam olmuş, məhkumluğu olmayan, hüquqşunas, AR vətəndaşları
- yaşı 35-dən yuxarı, hüquqşunas ixtisası üzrə 5 il stajı olan AR-nın vətəndaşları
- 35 yaşı tamam olmuş, hüquqşunas ixtisası olan, siyasi və pedoqoji fəaliyyətlə məşgul olan AR vətəndaşları
- 30 yaşı tamam olmuş, məhkumluğu ola bilən, hüquqşunas AR
- 30 yaşı tamam olmuş, 5 il hüquqşunas ixtisası üzrə işləmiş, siyasi fəaliyyətlə məşgul olmayan AR vətəndaşları

2 AR Prezidenti ona təqdim olunmuş qanunları neçə gun ərzində imzalayır

- 60 gün
- 14 gün
- 30 gün
- 46 gün
- 56 gün

3 Qəbul olunmuş qanun layihələri nə vaxt qüvvəyə minir?

- səsvermədən sonra
- qəbul edildiyi andan;
- prezident tərəfindən imzalandıqdan sonra;
- dərc edildikdən sonra;
- sanksiyalaşdırıldıqdan sonra;

4 Qanunvericilik prosesi hansı mərhələlərdən ibarətdir

- qanun layihəsinin yalnız deputatlar tərəfindən təklif edilməsi, promulgasiya
- qanunvericilik təşəbbüsü, qanun layihəsinə parlament komissiyalarında baxılması, qəbul edilməsi, sanksiyalaşdırılması, promulgasiya və dərc edilməsi
- qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi
- qanun təklifinin verilməsi, qəbul edilməsi, rəsmi dərc edilməsi, hüquqi qüvvəyə minməsi
- qanunvericilik təşəbbüsü, müzakirəsi, qəbul edilməsi

5 Aşağıda göstəricilərdən hansı Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələyə aiddir

- Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri təyin etmək
- amnistiya
- vətəndaşlıq məsələləri
- əfv etmək
- siyasi sığınacaq verilməsi məsələləri

6 Azərbaycan Respublikasının neçə yaşlı vətəndaşı hakim ola bilər

- 30 yaş
- 27 yaş
- 28 yaş
- 29 yaş
- 25 yaş

7 Naxçıvan Muxtar Respublikası Prokurorunu vəzifəyə kim təyin edir

- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
- Azərbaycan Respublikası Baş Prokuroru
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri

- Naxçıvan Muxtar Respublikası Baş Naziri
- Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatı ilə Azərbaycan Respublikası Prezidenti

8 Aşağıda göstərilən subyektlərdən hansı qanunvericilik təşəbbüsünə malik deyil

- Milli Məclisin deputatları
- Azərbaycan Respublikası Prezidenti
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi
- Daxili İşlər Naziri
- Azərbaycan Respublikası Baş Prokuroru

9 Azərbaycan Respublikası Konstitusiyasına görə qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir

- Bələdiyyə orqanları
- Azərbaycan Respublikası Milli Məclisi
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
- Azərbaycan Respublikasının Prezidenti
- Azərbaycan Respublikası Nazirlər Kabinetı

10 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandani kimdi

- Milli təhlükəszlik Naziri
- Baş Qərərgah Rəisi
- Müdafiə Naziri
- Azərbaycan Respublikasının Prezidenti
- Azərbaycan Respublikası Milli Məclisinin sədri

11 Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti

- 3 ildir
- 5 ildir
- 4 idir
- 2 ildir
- 1 ildir

12 Azərbaycan Respublikası İcra hakimiyyəti kimə mənsubdur?

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə
- Azərbaycan Respublikası Milli Məclisinə
- Prokurorluq orqanlarına
- Azərbaycan Respublikası Prezidentinə
- Yerli özünüidarəetmə orqanlarına

13 Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının, Milli Məclisin qərarlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu məsələlərini hansı dövlət orqanı həll edir?

- Azərbaycan Respublikası Nazirlər Kabinetı
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
- Azərbaycan Respublikası Ali Məhkəməsi
- Azərbaycan Respublikası Prokurorluğu
- Azərbaycan Respublikası Prezidenti

14 Naxçıvan Muxtar Respublikası qanunvericilik hakimiyyətini hansı dövlət orqanı həyata keçirir

- Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetı
- Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
- Azərbaycan Respublikasının Prezidenti

- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

15 Naxçıvan Muxtar Respublikası Ali Məclisi neçə nəfərdən ibarətir

- 50 deputat
- 45 deputat
- 125 deputat
- 75 deputat
- 100 deputat

16 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti neçə ildir

- 1 il
- 3 il
- 2 il
- 5 il
- 4 il

17 Azərbaycan Respublikası Milli Məclisi neçə deputatdan ibarətdir?

- 150 deputat
- 130 deputat
- 120 deputat
- 125 deputat
- 100 deputat

18 Azərbaycan Respublikasının azı neçə yaşlı vətəndaşı Azərbaycan Respublikası Prezidenti seçilə bilər?

- 33 yaş
- 35 yaş
- 25 yaş
- 28 yaş
- 30 yaş

19 Ombudsman hansı hallarda anonim şikayətləri qəbul edə bilər?

- Şikayətdə göstərilən hallar yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının pozulmasına aid olarsa
- Şikayətdə göstərilən hallar yetərincə sübutlu və və əsaslı faktlarla təsdiq edilərsə
- Şikayətdə göstərilən hallar yetərincə sübutlu görünərsə
- Şikayətdə göstərilən hallar yetərincə əsaslı görünərsə
- Şikayətdə göstərilən hallar mühüm istiqaməti əhəmiyyət kəsb edərsə

20 Konstitusiya nəzarətinin mahiyyəti nədir?

- bütün qanun və qanunqüvvəli aktların və.s. konstitusiyaya uyğunluğuna nəzarət
- konstitusiya məhkəməsi tərəfindən qanunverici orqanın yoxlanması
- konstitusiya məhkəməsi tərəfindən nazirlər kabinetinin yoxlanması
- konstitusiya məhkəməsi tərəfindən hüquq mühafizə orqanlarının yoxlanması
- konstitusiya məhkəməsi tərəfindən məhkəmələrin yoxlanması

21 Dövlətin tərkib elementleri

- ərazi, əhali, ordu
- dil, ərazi, əhali, ordu
- dil, ərazi, dövlət hakimiyyəti
- dil, millət, dövlət başçısı
- ərazi, əhali, dövlət hakimiyyəti

22 Hüquq münasibətlərinin tərkibi

- hüququn subyekti, hüquq münasibətlərinin məzmunu, obyekti
- hüquq münasibətlərinin tərkibi
- hüquq münasibətlərinin subyekti, məzmunu
- hüquq münasibətlərinin subyekti, subyektiv cəhəti, obyekti, obyektiv cəhəti
- subyektlərin subyektiv hüquq və vəzifələri

23 Hüququn mənbələri (formaları) hansılardır?

- hüquqi adət; hüquqi presedent (məhkəmə təcrübəsi); beynəlxalq hüquqi aktlar
- hüquqi adət; hüquqi presedent (məhkəmə təcrübəsi); normativ-hüquqi akt
- beynəlxalq hüquqi aktlar; qanunlar; qanunqüvvəli aktlar
- hüquqi presedent (məhkəmə təcrübəsi); normativ-hüquqi akt; qanunlar
- məhkəmə təcrübəsi; qanunqüvvəli aktlar; hüquqi adət

24 Konstitusiya hüquq normalarına əsasən hər bir vətəndaşın hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verən orqan hansıdır?

- ictimai təşkilatlar
- dövlət
- elmi-yaradıcılıq mərkəzləri
- həmkarlar ittifaqları
- Ombudsmanlar

25 Konstitusiya hüquq münasibətləri strukturuna görə hansı hissələrdən ibarətdir?

- Konstitusiya hüquq münasibətlərinin yalnız obyekti və subyekti vardır
- Konstitusiya hüquq münasibətlərinin yalnız obyekti və məzmunu vardır
- Konstitusiya hüquq münasibətlərinin yalnız subyekti və məzmunu vardır
- Konstitusiya hüquq münasibətləri obyekti, subyekti və məzmundan ibarətdir
- Konstitusiya hüquq münasibətlərinin strukturuna yalnız məzmun daxildir

26 Konstitusiya hüquq elmində hansı metodlardan istifadə edilir?

- kütləvi informasiya vasitələrindən istifadə metodu
- sosioloji sorğular metodu
- qarşılıqlı təhlil metodu
- analiz, sintez, deduksiya, induksiya, analogiya, müqayisə, tarixi yanaşma
- . təbliğat və təşviqat metodu

27 Konstitusiya hüquq elmi hansı elmlərdən hesab edilir?

- sahəvi hüquq elmlərindəndir
- nəzəri-tarixi elmlərdəndir
- ictimai-siyasi elmlərdəndir
- fəlsəfi-hüquq elmlərdəndir
- xüsusi-hüquq elmlərindəndir

28 Konstitusiya hansı subyektlərə aiddir?

- cəmiyyətdə olan partiyalara
- yetkinlik yaşına çatanlara
- dövlət və onun rəhbərliyin
- fiziki şəxslərə və dövlətə
- dövlət, şəxsiyyət, cəmiyyətə

29 Konstitusiya hansı funksiyaları yerinə yetirir?

- xarici siyasetlə bağlı olan məsələni tənzimləyir
- vətəndaşa cərimə cəzasının həddini müəyyən edir
- . qanun pozuntularına qarşı mübarizəni nizamlayır
- Konstitusiya hüquq münasibətlərini nizama salır
- yalnız seçimlərin keçirilməsinə dair münasibəti

30 Konstitusiyaya görə azadlıq anlayışının mahiyyəti nədən ibarətdir?

- hər bir şeyə hüquqların olmasından
- qanunla yol verilən hər şeyi etmək imkanından
- geniş imtiyazlara malik olmaq imkanından
- özünü idarə etmək bacarığından
- . hər şeyi etmək imkanından

31 Konstitusiyanın zamana görə qüvvəsi nədir?

- konstitusiyanın ilk yaranma tarixi
- konstitusiyanın qeydə alınması
- konstitusiyada dəyişikliklər edilmə müddəti
- konstitusiyanın qüvvədə olması müddəti
- konstitusiyanın qəbulu tarixi

32 Konstitusiyanın şəxslərə görə qüvvəsi nədir?

- Konstitusiyani təsdiq edən şəxslər
- Konstitusiyaya əlavə edə bilən şəxslər
- Konstitusiyanın şamil edildiyi şəxslər dairəsi
- Konstitusiyani qəbul edən şəxslər dairəsi
- Konstitusiyani dəyişdirə bilən şəxslər

33 Konstitusiyanın məkana görə qüvvəsi nədir?

- konstitusiyanın ilk dəfə yarandığı yer
- konstitusiyanın qəbul edildiyi məkan
- konstitusiyanın tanındığı ölkələr
- konstitusiyanın hansı ərazidə qüvvədə olması
- konstitusiyanın dərc olunduğu məkan

34 Konstitutsiyaya əsasən dövlətin ali məqsədi hansıdır?

- Xalqın rifahının yüksəldilməsi
- Xalqın milli maraqlarının təmin edilməsi
- Vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi
- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
- Xalqın iradəsinin həyata keçirilməsinin təmin edilməsi

35 Dövlətin mühüm məsələləri ilə bağlı qərarların qəbul edilməsində Azərbaycan xalqı hansı vasitəsim ilə iştirak edir?

- təyinətmə yolu ilə
- referendum yolu ilə
- özünüidarəetmə yolu ilə
- seçimlər yolu ilə
- impiçment yolu ilə

36 Siyasi sistemə daxildir:

- ictimai təşkilatlar
- idman cəmiyyətləri

- nəqliyyat sistemi
- siyasi partiyalar
- millətlər

37 Xalq hakimiyyəti nin mövcudluğu necə həyata keçirilir?

- dövlət başçısının əmri ilə
- parlament tərəfindən qəbul edilmiş qanunla
- yerli hakimiyyət orqanlarının qərarı ilə
- hökumətin qərarı ilə
- azad seçimlərlə

38 Məhkəmə hakimiyyətin digər hakimiyyətlərdən fərqi:

- məhkəmələr parlamentin qəbul etdiyi qanunlara tabe olurlar
- məhkəmələr qanun qəbul etmir
- məhkəmələr istintaq aparırlar
- məhkəmələr qanunlara düzgün əməl olunmasına nəzarət edirlər
- məhkəmələr ədalət mühakiməsinə həyata keçirirlər
- məhkəmələr parlamentin qəbul etdiyi qanunlara tabe olurlar

39 Demokratik rejim hansı xüsusiyyəti ilə seçilir?

- hökumətin hakimiyyətə əsaslanan ordu tərəfindən təşkil olunması
- insanların hüquq və azadlıqlarının boğulması
- dövlət nəzarətinin mövcudluğu
- insanların hüquq və azadlıqlarının qorunması
- məhkəmə və hüquq mühafizə orqanlarının mövcudluğu

40 Hansı xüsusiyyət demokratik dövlətə xas deyil?

- dövlət orqanlarının və siyasi partiyaların birləşməsi
- insanların hüquq və azadlıqlarının boğulması, dövlətin vətəndaş cəmiyyətinin bütün sferasına müdaxilə etməsi
- hüquq və azadlıqların tanınması
- siyasi plüralizm
- dövlət orqanlarının qanuna əsaslanması

41 Hansı xüsusiyyət prezidentli respublikaya aid edilir?

- düzgün cavab yoxdur
- prezident icraedici hakimiyyətin başçısı kimi, prezidentin parlamenti buraxmaq hüququnun olmaması
- prezidentin parlamentdən kənar seçkisi
- hökumətin parlament qarşısında məsulidliyəti
- prezidentin parlamenti buraxmaq hüququnun olmaması

42 Monarxiyanın respublikadan fərqli cəhəti hansıdır?

- hakimiyyətin təşkilinin mənbəyi
- referendumun mövcudluğu
- prezident hakimiyyətinin mövcudluğu
- ali hakimiyyətin irsi olması
- hökumətin parlament qarşısında məsuliyyəti

43 Dövlət formasının əsas elementi hansıdır?

- ictimai birliklər
- seçki sistemi
- idarəetmə forması
- partiyalar

- hakimiyyət

44 Hüquq pozuntusunun əsas əlamətləri

- pozulmuş hüquqlar, təqsir, hüquqazidd əməl
- hüquqazidd əməl – hərəkət; subyekt, obyekt, təqsir
- hüquqazidd əməl; subyekt-anlaqlı şəxs; təqsir
- hüquqazidd əməl, subyekt-anlaqlı şəxs; obyekt; ictimai münasibətlər
- subyekt və obyektin mövcudluğu;

45 Dispozitiv ve imperativ normalar hansı əlamətlərinə görə təsnifatlandırılır?

- səlahiyyətverici və qadaganedici olduğuna görə
- müəyyənlik dərəcəsinə görə;
- Ümumi xarakter daşıdığını görə;
- Xüsusiyyətlərinə görə;
- Məcburetmə xarakteri daşıdığını görə;

46 Hüququn mahiyyəti ilə bağlı hüququn tarixi məktəbi nə hesab edir

- sosial hadisədir
- hüquq təbii olaraq mövcuddur;
- xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir;
- qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsidir;
- hüquqda ədalətin mütləq, dəyişməz başlangıcı vardır;

47 Hər hansı bir şəxs Azərbaycan Respublikasının vətəndaşlığına daxil olmaq istədikdə, hansı şərtlərə əməl etməlidir?

- azı 7 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalıdır
- azı 6 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalıdır
- azı 10 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalıdır
- azı 5 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalıdır
- azı 3 il müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalıdır

48 Azadlıq hüququ nədir?

- hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ
- hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ
- qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər
- hər kəsin yazılaşma, telefon danışqları, poçt, telegraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sırrını saxlamaq hüququna təminat verilir
- irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəzifətindən, əqidəsindən və s. asılı olmayıaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi

49 Hüququn ümumi prinsiplərinə aid deyil

- hüquq qabiliyyəti; fəaliyyət qabiliyyəti
- hüquq və vəzifələrin vəhdəti; sosial azadlıq
- qanunçuluq; sosial ədalət
- demokratizm; humanizm
- hüquq bərabərliyi; təqsirə görə məsuliyyət

50 Konstitusiya nəzarətini hansı orqan həyata keçirir?

- Azərbaycan Respublikasının Nazirlər Kabineti sistemi
- Azərbaycan Respublikası Prezidentinin icra Aparatı
- Azərbaycan Respublikasının Baş Prokurorluq orqanları

- Azərbaycan Respublikasındaki Ali Məhkəmə orqanları
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

51 Konstitusiya hüququ vətəndaşların hansı kateqoriyasına aid edilir?

- yalnız vətəndaşlığı olan şəxslərə
- Konstitusiyanın qüvvədə olduğu ərazidəki bütün vətəndaşların hamısına
- yalnız 18 yaşa çatmış vətəndaşlara
- yalnız anlaqlı şəxslərə
- yalnız hərbi mükəlləfiyyətli vətəndaşlara

52 Konstitusiya hüququ hansı ictimai münasibətləri nizama salır?

- Dövlət, cəmiyyət və şəxsiyyət arasındaki olan münasibətləri
- yalnız dövlətin öz orqanları arasında yaranan münasibətləri
- yalnız insanlar arasında yaranan münasibətləri nizama salır
- ayrı-ayrı şəxslər arasında yaranan mübahisəli münasibətləri
- ictimai təşkilatlar arasında yaranan münasibətləri nizamlayır

53 Hüquqi dövlətdə idarəedici orqanın səlahiyyətlərinə nə daxildir?

- cinayət işləriə baxılması
- qanunların qəbulu
- işlərə iqtisad məhkəməsində baxılması
- cinayət işləri üzrə ədalət məhkəməsinin həyata keçirilməsi
- qanundan aşağı qüvvəli aktların qəbul edilməsi qanun layihələrinin və Milli Məclisə təqdim edilməsi

54 Hüquqi dövlətdə qanunlar kim tərəfindən qəbul edilir?

- idarəedici orqan tərəfindən
- prezident tərəfindən
- konstitusiyüə məhkəməsi tərəfindən
- parlament
- müəyyən orqanların səlahiyyətli şəxsləri tərəfindən

55 İcraedici orqanın sərəncamları necə adlanır?

- məhkəmə qərarları
- konstitusiya qanunları
- konstitusiya
- məcəllə
- qanundan aşağıqüvvəli aktlar

56 Dövlət hakimiyyətinin əsas xüsusiyyəti hansıdır?

- dövlətin idarəetmə mexanizminin mövcudluğu
- siyasi təşkilatlar
- düzgün cavab yoxdur
- ictimai birliliklər
- ictimai təşkilat

57 Hansı əlamət dövlət quruluşu formasını izah edir?

- dövlətin ərazi və ya milli ərazi təşkili
- dövlət hakimiyyətinin təşkili metodları
- məhkəmə orqanlarının təşkili
- qanunverici, icraedici və nəzarət funksiyalarının məcmusu
- dövlətin ali hakimiyyət orqanlarının təşkili

58 Hansı idarəetmə formasında hökumət parlament tərəfindən formalasır və parlament qarşısında siyasi məsuliyyət daşıyır?

- parlamentli respublika
- məhdud monarxiya
- qarışiq respublika
- dualistik monarxiya
- prezidentli respublika

59 Dövlətin hansı funksiyası qoruyucu funksiya hesab olunur?

- mədəni-tərbiyəvi
- digər dövlətlərlə əlaqəsi
- ekoloji
- təsərrüfat
- sosial

60 Dövlətin hansı nizamlayıcı funksiyası vardır?

- qanunların həyata keçirilməsi
- dövlətin xarici hücumlardan müdafiəsi
- iqtisadi
- ekoloji
- qanunların qorunması

61 Aşağıda göstərilənlərdən hansı dövlətin xüsusiyyəti hesab olunmur?

- ərazi bölgüsü
- suverknlik
- ictimai hakimiyyətin mövcudluğu
- əhalinin tayfalara bölünməsi
- vergilər sistemi

62 Hakimiyyət nədir?

- ərazi təşkili
- cəmiyyətdə möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə
- cəmiyyətin üstqurumu
- insanların iqtisadi və mənəvi birliyi
- cəmiyyət strukturunun siyasi təşkili

63 Hüquq sistemi cəmiyyətə nə cür təsir edir

- tənzimləyici və fərdi hüquqi nizamasalma;
- sosial və qoruyucu nizamasalma;
- normativ, siyasi və tərbiyəvi nizamasalma;
- normativ və fərdi hüquqi nizamasalma;
- tənzimləyici, qoruyucu, normativ

64 Azərbaycan Respublikası idarəetmə formasına görə hansı növə aiddir?

- parlamentli respublikadır
- prezidentli respublikadır
- yarımparlamentli respublikadır
- yarımprezidentli respublikadır
- idarəciliyin qarışiq formasıdır

65 Konstitusianın legitimliyi özündə hansı əlamətləri birləşdirir?

- konstitusiyanın rəsmi orqanlarda dərc edilməsi
- konstitusiyanın məhkəmə qərarı ilə təsdiq edilməsi
- konstitusiyanın başqa dövlətlər tərəfindən bəyənilməsi
- konstitusiyanın notarial qaydada təsdiq edilməsi
- Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət orqanı tərəfindən qəbul edilməsi, ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi, xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi

66 Konstitusiyanın hansı funksiyaları mövcuddur?

- hüquqi, sosial, siyasi və tərbiyəvi funksiyalar
- idarəciliyi həyata keçirmə ilə bağlı funksiyası
- yalnız hüquqi məsuliyyətdən azad etmə funksiyası
- yalnız hüquqi tərbiyə vermə və siyasi funksiya
- cəriməni müəyyən etmə və cəzavermə funksiyaları

67 Konstitusiyanın 48-ci maddəsində nəzərdə tutulan vicdan azadlığı, digər hansı normativ aktla tənzimlənir?

- Respublika Prezidentinin fərmanları ilə
- Dini etiqad azadlığı haqqında qanun ilə
- məhkəmələr və hakimlər haqqında qanunla
- Nazirlər kabinetinin sərəncamları ilə
- Adət, ənənə, ictimai və əxlaq normaları ilə

68 Konstitusiya, qanun və qanunqüvvəli aktların hüquqi qüvvəyə görə ardıcılığı necədir?

- əlifba sırasındaki yerə görə düzülməlidirlər
- onların ardıcılığının heç bir fərqi yoxdur
- Konstitusiya, qanunlar, qanunqüvvəli aktlar
- qanunlar, Konstitusiya, qanunqüvvəli aktlar
- qanunlar, qanunqüvvəli aktlar, Konstitusiya

69 Konstitusiya sözünü geniş mənası nəyi ifadə edir?

- Konstitusiya hüquq normalarının cəmidir
- Konstitusiyadakı fikirlərin cəmi deməkdir
- Qanunların yazılı şəkildə məcmusu deməkdir
- Qanunların tərkib hissələrinə ayrılmışdır
- Konstitusiyanın qanunvericiliyi deməkdir

70 Konstitusiya öz xarakterinə görə hansı aktlara aiddir?

- hüquqi-siyasi aktdır
- yalnız siyasi aktdır
- fərdi xarakterli aktdır
- ictimai-siyasi aktdır
- yalnız hüquqi aktdır

71 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri hansı orqan həll edir?

- Yuxarı icra orqanları
- Ombudsman
- Məhkəmələr
- Prezident
- prokurorluq orqanları

72 Hökumət müvafiq seçkilərdə qələbə çalmış partiyalarlardan təşkil olunur. Bu hansı idarəetmə formasına aid edilir?

- parlamentli monarxiya
- mütləq monarxiya
- məhdud monarxiya
- prezidentli respublika
- dualistik monarxiya

73 İmpicment nədir?

- ədalət mühakiməsinin həyata keçirilməsi
- növbədən kənar seçeneklər
- prezidentin səlahiyyət müddətinin uzadılması
- təqsirləndirmə- dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı
- hökumətin istefası

74 Dövlətin funksiyaları hansılardır?

- ictimai təşkilatların fəaliyyəti
- dövlət hakimiyyətinin icrası metodları
- dövlətin sosial təyinatı, onun fəaliyyətinin xarakterinin və məzmununun ifadəsi
- dövlət fəaliyyətinin növləri
- dövlətin səlahiyyətinədə olan məsələlərin həlli

75 Müasir hüquq ədəbiyyatında dövlətin anlayışı necə verilmişdir?

- siyasi və iqtisadi birlilik
- bir sinfin digər sinif içərisində hakimiyyəti
- vətəndaşların mənəvi və əqli maraqlarının birlüyü
- siyasi hakimiyyətin və ali hakimiyyətin müəyyən ərazidə birlüyü
- müəyyən məqsəd üçün insanların birlüyü

76 İnsan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipi nədir?

- qanunla yol verilən hər şeyi etmək imkanında
- dövlət öz fəaliyyətində hüququ rəhbər tutaraq, insan hüquqlarını və azadlıqlarını təmin edir
- hər kəsin doğuldugu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır
- insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi
- cəmiyyət üzvlərinin müxtəlif maraqlarını əlaqələndirən vahid hakimiyyət altında insanların birləşməsi

77 AR-nın vətəndaşı hansı hallarda AR-nın ərazisindən qovulur?

- hec bir halda
- vətənə xəyanət etdikdə
- şəxsi vəsadəti ilə
- beynəlxalq normalarda nəzərdə tutulanda
- başqa ölkənin vətəndaşlığını qəbul etdikdə

78 Apatrid vətəndaş kimə deyilir?

- ikili vətəndaşlığı olan şəxsə
- dövlətlə siyasi əlaqəsi olmayan şəxsə
- əcnəbi şəxsə
- dövlətlə hüquqi əlaqəsi olmayan şəxsə
- vətəndaşlığı olmayan şəxsə

79 Konstitusiyada əsas insan və vətəndaş hüquq və azadlıqları hansı bölmə və maddələrdə təsbit edilmişdir ?

- IV bölmədə 20-24-cü maddələrdə
- I bölmə, 81-99-cu maddələrdə
- II bölmədə 125-133-cü maddələrdə

- V bölmə, 101-114-cü maddələrdə
- II bölmə, 24-71-ci maddələrdə

80 1995- ci il Konstitusiyasının strukturu neçədir?

- 5 bölmə 12 fəsil, 158 maddədən ibarətdir
- preambula, 5 fəsil, 174 maddədən ibarətdir
- 5 bölmə 12 fəsil, 182 maddədən ibarətdir
- 12 bölmə 12 fəsil, 168 maddədən ibarətdir
- 12 bölmə 5 fəsil, 138 maddədən ibarətdir

81 Iqdisadi hüquq və azadlıqlar hansılardır?

- sağlam ətraf mühitdə yaşamaq hüququ, mədəniyyət hüququ
- istirahət hüququ, nikah hüququ
- ana dilindən istifadə hüququ
- mülkiyyət hüququ, azad sahibkarlıq hüququ, tətil hüququ
- təhlükəsiz yaşamaq hüququ, mənzil hüququ

82 Konstitusiya nə zaman fəaliyyətə başlayır?

- qəbul edildiyi tarixi günlərdən
- Seçki komissiyasının qərarı ilə
- Parlament sədri təsdiq edən kimi
- hüquqi qüvvəsini aldıqdan sonra
- layihə Milli Məclisdən keçən kimi

83 Konstitusiya hüququnun mənbələri hansılardır?

- Konstitusiya aktı, məhkəmə qərarları və müqavilələr
- yalnız azərbaycan respublikasının norma və qanunları
- Azərbaycan Respublikasının prezidentinin sərəncamları
- Konstitusiya özü, qanunlar, fərmanlar, qərarlar və s
- yalnız azərbaycan respublikasının prezident fərمانları

84 Konstitusiya hüququna görə vətəndaşlığı olmayan şəxslər kimlərdir?

- ikili vətəndaşlığı olanlar
- şəxsiyyət vəsiqəsi olmayanlar
- xarici vətəndaşlar
- əcnəbilər
- heç bir ölkənin vətəndaşı olmayan və yaşadığı ölkənin də vətəndaşı olmasını sübut edə bilməyən şəxslər

85 Naxçıvan Muxtar Respublikası statusu hansı qanunverici aktla müəyyən olunur

- Respublikanın nizamnaməsi ilə
- Nazirlər Kabinetinin qərarları ilə
- Ali Məclis qanunları ilə
- Azərbaycan Respublikası Konstitusiyası ilə
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunları ilə

86 Konstitusiya hüququnun anlayışı dedikdə:

- öhdəliklərin icrası zamanı əmələ gələn münasibətləri nizama salan hüquq sistemidir
- konstitusiya normasında təsbit olunan münasibətləri nizama salan hüquq sistemidir
- dövlətlər arasında siyasi, iqtisadi, mədəni münasibətləri nizama salan hüquq sistemi başa düşülür
- dövlət qulluqçularının əmək münasibətlərini nizama salan hüquq sistemi başa düşülür
- dövlətin maliyyə fəaliyyəti zamanı əmələ gələn münasibətləri nizama salan hüquq sistemidir

87 Konstitusiya anlayışı latin dilindən olan constitusio sözündən olub hərfi mənası deməkdir.

- idarəçilik
- qayda
- razılıq
- quruluş, təsisat
- nəzəriyyə

88 İctimai münasibətlərin geniş dairəsini, bütün cəmiyyət üzvlərinin, vətəndaşların köklü maraqlarını əhatə edən və tənzimləyən dövlətin əsas Qanunu

- Azərbaycan Respublikası Mülki- Prosesual Məcəllə
- Azərbaycan Respublikası Konstitusiyası
- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi
- Azərbaycan Respublikası Mülki Məcəlləsi
- İnsan hüquqları haqqında ümumi Bəyannamə

89 Xalq hakmiyyətinin ali, birbaşa təzahür fomaları

- müstəqilliyini təmin etmək hüququ
- referendum və azad seçimlər
- Azərbaycan Respublikası Milli Məclisi
- Azərbaycan Respublikası Prezidenti
- yerli özünüidarəetmə

90 Dövlət quruluşuna görə Azərbaycan Respublikası hansına aiddir

- monarxiya
- federasiya
- konfederasiya
- unitar
- respublika

91 Azərbaycan Respublikasının yeni konstitusiyası hansı tarixdə qəbul edilmişdir?

- 12 oktyabr 1995-ci ildə
- 7 dekabr 1994-cü ildə
- 12 sentyabr 2002-ci ildə
- 12 noyabr 1995-ci ildə
- 16 oktyabr 2003-cü ildə

92 Azərbaycan Respublikası Konstitusiyasına əsasən torpaqlar ola bilər

- xüsusi mülkiyyətdə
- dövlət mülkiyyətində
- bələdiyyə mülkiyyətində
- dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə
- dövlət və bələdiyyə mülkiyyətində

93 əsas insan hüquqları və azadlıqları hər kəsə hansı andan mənsubdur

- 14 yaşına çatandan
- 15 yaşına çatandan
- 16 yaşına çatandan
- Doğulduğu andan
- 18 yaşına çatandan

94 Konstitusiyaya görə Azərbaycan dövlətinin əsas məzmunu nədən ibarətdir?

- neft stratejiyası həyata keçirən dövlət olması
- demokratiya cəhətdən tarixinin qədim olmasından
- zaqafqaziyada vahid demokratik dövlət olmasından
- demokratik, unitar, dünyavi, hüquqi olmasından
- hüquqi,federativ,dünyəvi bir dövlət olmasından

95 Konstitusiyaya görə Azərbaycan Dövlətinin ali məqsədi nədir?

- xarici ölkə banklarına sərmayə qoymaq
- müharibə etmək və sülh bağlamaq
- insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
- xarici ölkələrdən investisiya və borc almaq
- ədalət mühakiməsini bərqərar etmək

96 Konstitutsiyaya əsasən hər kəsin hüquqlarının bə azadlıqlarının hansı formada müdafiə etmək hüququ vardır?

- Özünün müəyyənləşdirdiyi üsul və vasitələrlə
- Qanunla yol verilən və özünün müəyyənləşdirdiyi üsul və vasitələrlə
- BMT, Avropa şurası və başqa beynəlxalq təşkilatlar
- Qanunla yol verilən üsul və vasitələrlə
- qanunla qadağan olunmayan üsul və vasitələrlə

97 Hüquq normasında nəzərdə tutulan və hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsi və xitam edilməsinə səbəb olan həyatı hallar necə adlanır?

- düzgün cavab yoxdur
- hüquqi şərt
- hüquqi fakt
- hüquqi prezumsiya (ehtimal)
- hüquqi şərait

98 Hüquq subyektlərinin tam fəaliyyət qabiliyyəti nə vaxt əldə edilir?

- 21 yaşında
- 18 yaşında
- 13 yaşında
- 14 yaşında
- 16 yaşında

99 Subyektin öz hərəkətləri ilə hüquqlar əldə etmək və hüquqi vəzifələr daşımaq qabiliyyəti necə adlanır?

- hüquqi fəaliyyət
- fəaliyyət qabiliyyəti
- hüquq qabiliyyəti
- hüquq subyektliliyi
- delikt subyektliliyi

100 Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı olaraq hüquqi faktlar necə təsnifləşdirilir?

- hüquq bərpaedici hüquqi faktlar
- hüquq yaradan hüquqi faktlar
- hüquq dəyişən hüquqi faktlar
- xitamverici hüquqi faktlar
- hadisələr və hərəkətlər

101 Hansı hal hüquqi fakt hesab edilmir?

- əqdin bağlanması
- ali məktəbə qəbul olunma
- əmək müqaviləsinin bağlanması
- qumar oyunları
- təbii fəlakət

102 Hüquq normalarının nəzəri tədqiqatçıları necə adlanır?

- hüquq nomalarına tətbiq edənlər
- hüquqşunas alımlər
- hakimlər
- dövlət orqanları
- hüquq ühafizə orqanlarında çalışanlar

103 Müəyyən normanın icrası nədən ibarət olmalıdır?

- təqsir
- hipoteza
- dispozisiya
- preambula
- sanksiya

104 Normaların icra edilməməsinin hansı nəticələri ola bilər?

- müvafiq maddə
- dispozisiya]
- preambula
- hipoteza
- sanksiya

105 Hüquq normasının əsas strukturunu göstərin:

- davranış qaydası
- hipoteza
- imperativ norma
- dispozitiv norma
- maddə

106 Hansı normativ hüquqi aktlar ali qüvvəyə malikdir?

- sərəncamlar
- qanunlar
- əmrlər
- qərarlar
- göstərişlər

107 Vətəndaşlıq hüququnun təminatı hüququ vətəndaşların hansı hüquq və azadlıqların kateqoriyasına aiddir

- iqtisadi
- siyasi
- mədəni
- sosial
- şəxsi

108 Təqsirsizlik prezumpsiyası hüququ vətəndaşların hansı hüquq və azadlıqların kateqoriyasına aiddir

- iqtisadi
- siyasi
- sosial

- mədəni
- şəxsi

109 Mülkiyyət hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriyasına aiddir

- mədəni
- şəxsi
- siyasi
- sosial- iqtisadi
- mülki

110 İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları hansı hallarda insan hüquqları pozulmuş şəxsin razılığını almadan Ombudsmana şikayət verə bilərlər?

- İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən və kütləvi xarakter alındıqda
- Bütün hallarda
- heç bir halda
- İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən halda
- İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda

111 Fikir və söz azadlığı hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriysına aiddir

- şəxsi
- siyasi
- sosial
- mədəni
- iqtisadi

112 Cəmiyyət və dövlətin siyasi həyatında iştirak hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriysına aiddir

- siyasi
- sosial
- iqtisadi
- şəxsi
- iqtisadi

113 Azad sahibkarlıq hüququ vətəndaşların hansı hüquq və azadlıqlarının kateqoriysına aiddir

- mülki
- sosial- iqtisadi
- mədəni
- şəxsi
- siyasi

114 Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, yoxsa vəzifələri daha genişdir?

- vəzifə hüquqdan daha genişdi
- hüquq və vəzifələr bərabərdir
- hüquq vəzifənin üçdə biridir
- vətəndaşın vəzifələri yoxdur
- hüquq vəzifədən daha genişdir

115 Konstitusiyaya görə Azərbaycan Respublikası vətəndaşları vətəndaşlıqdan məhrum edilə bilərmi?

- vətəndaşlıqdan məhrum etməyə yol verilir.
- vətəndaşlıqdan məhrum etməyə yol verilmir
- pasport itirən vətəndaşlıqdan məhrum edilir

- cinayətə görə vətəndaşlıqdan məhrum edilir
- Prezident vətəndaşlıqdan məhrum edə bilə

116 Hüquq münasibətlərinin obyektlərinə aid edilmir?

- şəxsi münasibətlər
- əşyalar
- hərəkətlər
- insan həyatı, sağlamlıq, azadlıq
- gediş üsulu

117 Hansı xüsusiyyət hüquq pozuntusunun subyektiv cəhətini özündə əks etdirir?

- məqsəd
- ictimai təhlükəli əməl
- ictimai təhlükəli nəticə
- cinayətin baş verdiyi yer
- təqsir

118 Hansı xüsusiyyət hüquq pozuntusunun obyektiv cəhətini özündə əks etdirir?

- məqsəd
- təqsir
- qəsd
- ictimai təhlükəli nəticə
- motiv

119 Rəsmi dövlət orqanı tərəfindən qəbul edilən hüquq norması necə adlanır?

- məhkəmə qərarı
- alternativ norma
- səlahiyyət verici norma
- imperativ norma
- yerli hakimiyyət orqanı tərəfindən qəbul edilən norma

120 Aşağıda göstərilənlərdən hansı hüquqyaratma fəaliyyətini həyata keçirir?

- hüquqi doktrina
- normativ hüquqi aktlar
- qərarlar
- hüquqi adətlər
- məhkəmə presidenti

121 Aşağıdakılardan hansı özündə hüququn tarixi formasını əks etdirir?

- ritual
- hüquqi adətlər
- məhkəmə presidenti
- hüquqi müqavilə
- hüquqi doktrina

122 Hüquq normalarının funksiyalarına aiddir:

- elmi, təşkiledici
- qoruyucu, nizamlayıcı
- tərbiyəvi, elmi
- təşkiledici
- maarifləndirici

123 Hüquq normalarının funksiyaları hansılardır?

- tərbiyəvi
- qoruyucu, tərbiyəvi
- təşkiledici
- maarifləndirici
- elmi

124 Cəmiyyətin və ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şərait necə adlanır?

- adət
- ənənə
- qadağanedici hüquq normaları
- davranış qaydaları
- ritual

125 Optasiya nədir?

- yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi
- vətəndaşlığın itirilməsi
- vətəndaşlığın bərpası
- ərazilər dəyişərkən, həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması
- vətəndaşlığın anadangəlmə əldə edilməsi

126 Yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi necə adlanır

- reinteqrasiya
- naturalizasiya
- filməsiya
- optasiya
- transfert

127 Vətəndaşlıq məsələlərinin həll edilməsi kimin səlahiyyətindədir

- Baş Nazirin
- Azərbaycan Respublikası Milli Məclisin sədrinin
- Azərbaycan Respublikası Prezidentinin
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
- Xarici işlər nazirliyinin

128 Vətəndaşlığın şəxsi vəsatəti ilə əldə edilməsi necə adlanır

- optasiya
- filməsiya
- reinteqrasiya
- naturalizasiya
- transfert

129 Vətəndaşlığın anadangəlmə əldə edilməsi üsulu necə adlanır

- reinteqrasiya
- filməsiya
- optasiya
- transfert
- naturalizasiya

130 Vətəndaşlığın əldə edilməsi və itirilməsi qaydaları hansı qanunverici aktla tənzimlənir?

- Beynəlxalq müqavilələrlə
- Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə
- Azərbaycan Respublikası Mülki- Prosesual Məcəllə ilə
- Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının qanunu ilə
- Nazirlər kabinetinin qərarları ilə

131 Şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyərsə, vətəndaşlığın bərpa olunması necə adlanır

- naturalizasiya
- optasiya
- transfert
- reinteqrasiya
- filməsiya

132 Siyasi partiyaların təsnifatı müxtəlif meyyarlara əsasən aparılır. Ideoloji əlamətinə görə hansı cavab uyğundur

- kütləvi partiyalar
- leqlər partiyalar
- kadr partiyalar
- fəhlə partiyalar
- inqilabi partiyalar

133 Hansı hallarda xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşının öz ölkəsinə qayıtmaq hüququ qanunla məhdudlaşdırıla bilər

- həmin şəxsin xarici dövlət qarşısında öhdəliyi olduqda
- Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıdmaq hüququ var
- mühribə və fövqəladə vəziyyət zamanı
- hərbi və fövqəladə vəziyyət zamanı
- həmin şəxsin Azərbaycanın milli maraqlarına zidd fəaliyyəti aşkarlanan zaman

134 Dövlətin belə xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayridır, başqa sözlə, bunlar bir- biri ilə qarşılıqlı fəaliyyət göstərir, bir- birinin işinə qarışmırlar

- hüququ dövlət
- demokratik dövlət
- respublika
- unitar dövlət
- dünyəvi dövlət

135 Daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilatı qurluşa malik olan, parlament və hökümətdə yer əldə etmək üçün açıq şəkildə mübarizə aparan ictimai birlik hansıdır

- gənclər təşkilatı
- kütləvi ictimai hərəkətlər
- dini birliklər
- siyasi partiyalar
- həmkarlar ittifaqları

136 Ərazilər dəyişərkən , yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının məyyən olunması necə adlanır

- reinteqrasiya
- filməsiya
- optasiya
- transfert
- naturalizasiya

137 Konstitusiyaya görə Azərbaycanda mülkiyyətin hansı növləri mövcuddur?

- kolxoz kooperativ mülkiyyəti
- hərbi mülkiyyət
- dövlət, xüsusi və bələdiyyə mülkiyyəti
- şəxsi mülkiyyət
- ictimai mülkiyyət

138 Hüquq münasibətlərində subyektin hüquqi vəzifələrinə nə aid edilir?

- səlahiyyət hüququ
- müvafiq davranış qaydaları
- hərəkətlər
- hüquqauyğun davranış qaydaları
- iddia hüququ

139 Hüquq normalarının digər normalarla əlaqəsi və inkişafı necə adlanır?

- hüquq normalarının tarixi izahı və tətbiqi
- hüquq normalarının sistematiq izahı və tətbiqi
- hüquq normalarının qanuna uyğun izahı və tətbiqi
- hüquq normalarının məntiqi izahı və tətbiqi
- hüquq normalarının adekvat izahı və tətbiqi

140 Ümümhüquq prinsiplərinə nə aid edilmir?

- ədalət prinsipi
- hamının qanun qarşısında bərabərliyi
- digər normativ aktlarla müqayisədə qanunun üstünlüyü
- bütün hüquq subyektərinin bərabərliyi
- humanizm prinsipi

141 Hüquq normasının əsas realizə forması:

- baxış
- tətbiq etmə
- icra
- yerinə yetirmə
- istifadə

142 Rəsmi elan olunmuş norma dövlət məcburetmə xarakteri daşıyır və bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar üçün icrası məcburidir. Belə normalar necə adlanır?

- dispozisiya
- imperativ norma
- dispozitiv norma
- sanksiya
- hipoteza

143 Hansı əlamət hüquq normalarının əlaməti hesab edilir?

- bütün sadalanananlar
- müstəqillik
- dəqiqlik
- dövlətlə six əlaqə
- səlahiyyətverici, qadağanedici, məcburedici

144 Sadalanan prinsiplərdən hansı ədalət mühakiməsinin sahə prinsiplərinə aid deyildir

- şifailik prinsipi
- bilavasitəlik prinsipi
- tərəflərin hüqüq bərabərliyi prinsipi
- dispozitivlik prinsipi
- obyektiv həqiqət prinsipi

145 Yerli özünüidarəetməni kmlər həyata keçirir?

- Azərbaycan Respublikası Milli Məclisinin deputatları
- Bələdiyyələr
- yerli icra hakimiyyəti orqanları
- nazirliliklər
- Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyəti orqanları

146 Sadalanan prinsiplən hansı ədalət mühakiməsinin konstitusiya prinsiplərinə aid deyildir

- çəkişmə
- işlərə açıq sürətdə baxılması
- obyektiv həqiqət prinsipi
- hakimlərin müstəqilliyi
- vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi

147 Azərbaycan Respublikasında ədalət mühakiməsi hansı orqan tərəfindən həyata keçirilir

- məhkəmələr
- prokurorluq
- ombudsman
- münsiflər məhkəməsi
- Avropa insan hüquqları məhkəməsi

148 Ombudsman seçilməsi hansı qaydada həyata keçirilir?

- Ombudsman Prezidentin Milli Məclis sədrinin və Konstitutsiya Məhkəməsi sədrinin birgə təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçil
- Ombudsman Milli Məclis sədrinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçil
- Ombudsman Prezidentin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçil
- Ombudsman Konstitutsiya Məhkəməsi sədrinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçil
- Ombudsman Prezidentin, Milli Məclis və Ali Məhkəmə sədrinin birgə təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi seçil

149 Azərbaycan Dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı

- Azərbaycan Respublikası Prezidentidir
- Azərbaycan Respublikası Milli Məclisidir
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsidir
- Azərbaycan Respublikası Prokurorluğunudur
- Azərbaycan Respublikası Müdafiə Nazırlığıdır

150 Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi edə bilər
- Azərbaycan Respublikası Prezidenti edə bilər
- Azərbaycan Respublikası Nazirlər Kabinetini edə bilər
- referendumla qəbul edilə bilər
- Azərbaycan Respublikası Milli Məclisi edə bilər

151 əfv etmək kimin səlahiyyətindədir

- Azərbaycan Respublikası Baş Naziri
- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
- Azərbaycan Respublikası Milli Məclisi
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
- Azərbaycan Respublikası Prezidenti

152 Aşağıda göstərilən subyektlərdən hansı Azərbaycan Respublikası dövlət bütçəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etmək səlahiyyətindədir

- İqtisadi inkişaf naziri
- Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti
- Azərbaycan Respublikasının Maliyyə Naziri
- Azərbaycan Respublikası Milli Məclisi
- Azərbaycan Respublikası Nazirlər Kabineti

153 Aşağıda göstərilən subyektlərdən hansı siyasi sığınacaq verilməsi məsələlərini həll etmək səlahiyyətindədir

- Azərbaycan Respublikası Baş Prokuroru
- Azərbaycan Respublikası Milli Məclisinin sədri
- Azərbaycan Respublikası Baş Naziri
- Azərbaycan Respublikası Prezidenti
- Xarici İşlər Naziri

154 Qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına nəzarət edən dövlət orqanı hansıdır

- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
- Azərbaycan Respublikası Milli Məclisi
- Azərbaycan Respublikası Nazirlər Kabineti
- Məhkəmə orqanları
- Prokurorluq orqanları

155 Aksept nədir?

- qiymətli kağızların növü
- müqaviləni bağlamaq haqqında təklifə cavab;
- müqaviləni bağlamaq haqqında təklif;
- müqavilənin standart şərtləri;
- təşəbbüs xarakterli şərtlər;

156 Hüquq qabiliyyəti nədir?

- subyektin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- subyektin öz hərəkətləri ilə tam həcmidə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti
- hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- subyektin qanunvericiliklə müəyyən edilmiş vəzifələrə malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyəti
- subyektin öz hərəkətləri ilə tam həcmidə vəzifələr əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyəti

157 Fəaliyyət qabiliyyəti nədir?

- subyektin öz hərəkətləri ilə tam həcmidə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyət
- subyektin öz hərəkətləri ilə tam həcmidə vəzifələr əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyət
- hüquqi şəxslərin öz hərəkətləri ilə tam həcmidə hüquqlar əldə etmək və özü üçün vəzifələr yaratmaq qabiliyyət
- hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyət
- subyektin qanunvericiliklə müəyyən edilmiş vəzifələrə malik olmaq və hüquqi vəzifələr daşımaq qabiliyyət

158 . İpoteka müqaviləsində:

- tərəflərin adı və yaşayış yeri və ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti göstərilməlidir;
- tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir;
- tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti göstərilməlidir;
- tərəflərin adı və yaşayış yeri, ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir;
- tərəflərin adı və yaşayış yeri, ipotekanın predmetinin yerləşdiyi yer göstərilməlidir;

159 Girov hüququ hansı andan əmələ gəlir?

- bütün hallarda girov hüququ dövlət qeydiyyatına alındığı andan;
- bütün hallarda girov müqaviləsinin bağlandığı andan;
- girovla təmin edilmiş öhdəliyin pozulmasını bilməli olduğu andan;
- girovla təmin edilmiş öhdəlik pozulduğu andan;
- girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan;

160 Girov və ipotekanın fərqləri bunlardır:

- girov və ipoteka arasında heç bir fərq yoxdur.
- girov yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır;
- girov yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılması, ipoteka isə yalnız bütün daşınmaz əşyalara əşya hüququnun məhdudlaşdırılmasıdır;
- girovun notariatda təsdiq olunması heç bir haldə tələb olunmur, ipoteka isə mütləq notariatda təsdiq edilməlidir;
- girov daşınmaz əşyalara (ipoteka obyekti olan daşınmaz əşyalardan başqa) əşya hüququnun məhdudlaşdırılmasıdır;

161 Girov və ipoteka hüququ dedikdə?

- girov qoyanın yalnız daşınmaz əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür.
- girov qoyanın yalnız daşınmaz əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- girov qoyanın əşyası və ya onun icarəyə götürdüyü əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- girov qoyanın əşyası və ya onun istifadəsində olan əşya barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;
- girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququ və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmini üsulu başa düşülür;

162 Bunlardan hansı əşya hesab olunmur?

- daşınmaz obyektlər;
- fiziki obyektlər;
- qiymətli kağızlar.
- pullar;
- heyvanlar və bitkilər;

163 . MMC-nin iştirakçısı cəmiyyətin fəaliyyətində iştirak etməyə borcludurmu?

- borcludur;
- bu, onun nizamnamə kapitalındaki payından asılı oalraq müəyyən edilir;
- bu, onun vəzifəsi yox, hüququdur;
- MMC-nin nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
- MMC-nin nizamnaməsində nəzərdə tutulduqda, borcludur.

164 Tam ortaqlığın iştirakçısı ortaqlığın fəaliyyətində iştirak etməyə borcludurmu?

- bu, onun vəzifəsi yox, hüququdur.
- nizamnamə şərtlərinə uyğun olaraq borcludur;
- nizamnamədə nəzərdə tutulan norma dispozitivdir;

- ortaqlığın nizamnaməsində ayrı qayda yoxdursa, borclu deyil;
- nizamnamədə belə vəzifə nəzərdə tutulmamışdır;

165 Şəxs neçə ortaqlıqda tam ortaq ola bilər?

- qanun vericilik bununla bağlı heç bir məhdudiyyət müəyyən etməyib.
- ortaqlıq iştirakçılarının razılığı ilə şəxs istənilən ortaqlığın iştiralçısı ola bilər;
- şəxs iki dən çox ortaqlıqda ortaq ola bilməz;
- şəxs üç dən çox ortaqlıqda ortaq ola bilməz;
- yalnız bir tam ortaqlıqda;

166 Hüquqi şəxsin olduğu yer hara sayılır?

- hüquqi şəxsin daşınmaz əmlakının yerləşdiyi yer;
- hüquqi şəxsin tərəfdaşlarının daha çox olduğu yer;
- heç biri
- daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer;
- hüquqi şəxsin əmlakının əksəriyyətinin yerləşdiyi yer;

167 Hüquqi şəxssin hüquq qabiliyyəti hansı andan yaranır?

- hüquqi şəxs fəaaliyyətə başladığı andan.
- ilkin razılışma əldə olunduğu andan;
- təsis olunduğu andan;
- sənədlərin qeydiyyat üçün dövlət orqanına verildiyi andan;
- dövlət qeydiyyatına alındığı andan;

168 Hansı halda hüququ şəxsin düzgün anlayışı verilmişdir?

- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş,xüsusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəliykləri üçün bu əmlakla cabaabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə,vəzifələr daşıya,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər.
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş ,xüssusi yaradılmış elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəliykləri üçün bu əmlakla cavabdehdir,məhkəmədə iddiaçı və ya cavabdeh ola bilər;
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş mülkiyyətində ayrıca əmlakı olan ,öz öhdəlikciliyi üçün bu əmlakla cavabdeh olan öz adından əmlak hüquqları əldə edən və həyata keçirən vəzifələr daşıyan məhkəmədə iddiaçı və ya cavabdeh olan qurumdur;
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş elə bir qurumdur ki,mülkiyyətində ayrıca əmlakı vardır,öz öhdəliykləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək,vəzifələr daşımaq,məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
- qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə qurumdur ki, mülkiyyətində ayrıca əmlakı və müstəqil balansı vardır,öz öhdəliykləri üçün bu əmlakla cavabdehdir,öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, vəzifələr daşıya,münsiflər məhkəməsində iddiaçı və ya cavabdeh ola bilər;

169 Mülki qanunvericilik normalarının geriyə qüvvəsi varmı?

- məsuliyyəti yüngülləşdirdiyi halda geriyə qüvvəsi var;
- qanunla birbaşa nəzərdə tutulduqda ola bilər;
- heç bir halda yoxdur;
- hər bir halda geriyə qüvvəsi var;
- müqavilədə birbaşa nəzərdə tutulduqda ola bilər;

170 Ailə,əmək münasibətləri,təbii ehtiyaclardan istifadə,ətraf mühitin mühafizəsi,müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı münasibətlərə mülki qanunvericilik normaları şamil edilirmi,,,

- tərəflərin razılığı ilə tədbiq olunur;
- şamil edilir;

- adı çəkilən münasibətləri tənzimləyən qanun vericilikdə ayrı qayda yoxdursa mülki qanunvericilik normaları da bu münasibətlərə tədbiq edilir.
- heç bir halda tədbiq olunmur;
- onlar başqa hüquqi aktları ilə tənzimlənir;

171 Ümumi iddia müddəti nə qədərdir?

- 10 il
- 6 il
- 30 il
- 3 il
- 15 il

172 Fiziki şəxslər kimlərdir?

- Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
- Azərbaycan Respublikasının bütün vətəndaşları
- Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər
- Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər
- Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər

173 Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar hansıdır?

- hüquq yaradan hüquqi faktlar, hüquq dəyişən hüquqi faktlar, xitamverici hüquqi faktlar
- hüquq pozan hüquqi faktlar
- hüquq yaradan hüquqi faktlar
- hüquq dəyişən hquqi faktlar
- xitamverici hüquqi faktlar

174 Yuxarıda göstərilənlərdən hansı Azərbaycan Respublikasının mülki hüququnun mənbəyi sayılmır?

- işgüzar adətlər
- qanunlar
- qanunlardan aşağı qüvvəli normativ aktlar
- beynəlxalq müqavilələr
- məhkəmə presedentləri

175 Aşağıda göstərilənlərdən kimlər mülki hüquq münasibətlərinin subyektləridir?

- yuxarıdakı bəndlərdə göstərilənlərin hamısı
- yerli özünüidarə oorqanları
- hüquqi şəxslər
- dövlət hakimiyyət orqanları
- fiziki şəxslər

176 Hər hansı fiziki şəxsi digər fiziki şəxsdən fərqləndirən əlamət hansıdır?

- heç bir fərq yoxdur
- mülki hüquqları;
- hüquq qabiliyyəti;
- fəaliyyət qabiliyyəti;
- ad hüququ;

177 Hüquqi şəxsin xitamı qaydaları

- ləğvetmə
- təsviyyə, yenidən təşkiletmə;
- icazə, sərəncam;
- sərəncam, təsviyyə;

- Iəğvetmə, təsviyyə;

178 Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- heç birinə
 ümumi,
 xüsusi;
 dövlət;
 bələdiyyə;

179 Müqavilələrdən irəli əqlən tələblər üzrə iddia müddəti nə qədərdir?

- 10
 5
 3
 2
 6

180 Mülki hüquq hansı münsibətləri tənzim edir?

- tərəflərin hüquq bərabərliyinə əsaslanan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini
 işçi ilə işəgötürən rasında əmlak münasibətlərini
 bankla müştəri arasında kredit münasibətlərini
 vergidən yayınma nəticəsin 7də vurulmuş zərərin ödənilməsinə dair münasibətləri
 bir tərəfin digər tərəfə tabeliyinə əsaslanan əmlak münasibətlərini

181 Qanunun analogiyası nədir?

- qanunvericilik, tərəflərin razılaşması və ya işgüzar adətlər olmadıqda mülki hüquq münasibətlərinin onların mahiyyətinə zidd olmayanoxşar münasibətləri tənzimləyən qanunvericilik nomaları ilə nizamlanması
 işgüzar adətlər əsasında münasibətlərin nizama salınması
 mülki qanunvericilik prinsiplərinin tətbiqi
 tərəflərin razılaşması ilə münasibətlərin həll olunması
 oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiqi

182 Hansı hüquq sahəsində analogiyaya yol verilir?

- mülki hüquqda
 vergi hüququnda
 cinayət hüququnda
 mülki prosesual hüquqda
 cinayət prosesual hüququnda

183 Maddi məzmununa görə mülki hüquq münasibətləri hansı növlərə bölünür?

- öhdəlik hüquq münasibətlərinə
 təşkilati hüquq münasibətlərinə
 nisbi hüquq münasibətlərinə
 əmlak münasibətlərinə və şəxsi qeyri-əmlak münasibətlərinə
 mütləq hüquq münasibətlərinə

184 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini hansı hallarda tələb edə bilər?

- qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmayan hallarda
 yalnız kobud ehtiyatsızlıq nətidəsində vurulmuş zərərin əvəzinin tam tam ödənilməsini tələb edə bilər
 heç bir halda
 bütün hallarda
 yalnız qəsdən vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər

185 Fiziki şəxsin mülkü hüquq qabiliyəti nədir?

- insanın mülki hüquqlarının olması və insanın mülki hüquq vəzifələri daşımıası
- şəxsin öz hərəkətləri ilə mülkü vəzifələr yaratması və icra edilməsi
- insanın mülkü hüquq vəzifələri olması
- insanın mülkü hüquqlarının olması
- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirməsi

186 Mülki hüquq qabiliyyəti hansı andan yaranır?

- 23 yaşa çatdıqda
- 16 yaşa çatdıqda
- 14 yaşına çatdıqda
- doğulduğu andan
- 18 yaşa çatdıqda

187 Qəyumluqda olanların adından zəruri əqdləri kim bağlayır?

- bütün hallarda onların razılığı ilə qəyumlar
- bütün hallarda qəyyumun razılığı ilə özləri
- daşınmaz əmlakla bağlı əqdləri özləri
- daşınmaz əmlakla bağlı əqdləri qəyumlar
- bütün hallarda qəyyumlar

188 Himayəcilikdə olanların adından zəruri əqdləri kim bağlayır?

- bütün hallarda himayəcilərin razılığı ilə özləri
- bütün hallarda onların razılığı ilə himayəcilər
- bütün hallarda himayəcilər
- bütün hallarda özləri
- daşınmaz əmlakla bağlı olduqda onların razılığı ilə himayəcilər

189 Fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər himayəçi təyin edilə bilərmi?

- şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması ilə bağlı məhkəmə qətnaməsində qadağa yoxdursa ola bilər
- yaxın qohumlarına münasibətdə ola bilərlər
- xeyr
- bəli
- qəyumluq və himayəcilik orqanları razılıq verdikdə ola bilər

190 əqd nədir?

- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə və xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir
- mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönəldilmiş birtərəfli və ya ikitərəfli iradə ifadəsidir

191 əqd barədə mübahisə edildikdə, əqd nə vaxtdan etibarsız sayılır?

- bağlandığı andan etibarsız sayılır
- əqdin mübahisə edilməsi barədə digər tərəfə bildirildiyi andan
- mübahisə yarandığı andan etibarsız sayılır
- məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan etibarsız sayılır
- bu barədə məhkəmə qərarının çıxarıldığı andan etibarsız sayılır

192 Müddət nədir?

- mülki hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır
- başqa şəxs dən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkindirməyi tələb etmək üçün vaxtdır
- mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitam edilməsi ilə bağlı vaxtdır
- mülki hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır
- ümumi hüquqların mövcud olduğu vaxtdır

193 İddia müddəti buraxılıbsa, hüququn müdafiəsi haqqında tələbi məhkəmə baxmağa qəbul etməlidir?

- ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçib, qəbul etməlidir
- müddət üzürlü səbəbdən ötürüldükdə qəbul edilə bilər
- qəbul etməli deyil
- qəbul etməlidir
- ümumi iddia müddəti istisna olmaqla digər iddia müddətləri keçib, qəbul edilməlidir

194 Birtərəfli əqd nədir?

- Mülkü Məcəllə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan, digər tərəfin isə onun etirazsız qəbul etməsi yetərli olan əqddir
- Mülkü Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri və yetərli olan əqddir
- tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir
- Mülkü Məcəlləyə uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsi zəruri olan əqddir
- qanuna uyğun olaraq digər tərəfin və ya soruşulmadan bir tərəfin iradə ifadəsi ilə bağlanmış əqddir

195 Əndlər hansı formada bağlanıbilər?

- yalnız yazılı
- mürəkkəb və ya sadə
- yazılı və ya sadə
- şifahi və ya mürəkkəb
- şifahi və ya yazılı

196 Yazılı əqd necə bağlanılır?

- onun məzmununu ifadə edən müəyyən niyyətin rəsmiləşdirilməsi yolu ilə bağlanır
- onun məzmununu ifadə edən və əqli bağlayan şəxslər və ya onların lazımlıca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanır
- onun məzmununu ifadə edən və yalnız əqli bağlayan şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanır
- onun məzmununu ifadə edən müəyyən sənədlər tərtibi yolu ilə bağlanılır
- onun məzmununu ifadə edən və əqli bağlayan şəxslərin lazımlıca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanır

197 Bir fiziki şəxs əqd bağlayarkən onun əvəzindən başqa şəxs həmin əqdi imzalaya bilərmi?

- fiziki şəxs bədən qüsüruna, xəstəliyinə və ya savadsızlığına görə əqli imzalaya bilmirsə, başqa şəxs onun bağladıığı əqli imzalaya bilər
- fiziki şəxs fəaliyyət qabiliyyətsizdirə və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılıbsa, başqa şəxs onun bağladıığı əqli imzalaya bilər
- heç bir halda imzalaya bilməz
- bütün hallarda imzalaya bilər
- fiziki şəxs savadsızdırısa, başqa şəxs onun bağladıığı əqli imzalaya bilər

198 Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı nə vaxtdan başlanır?

- təqvim tarixində göstərilən gündən başlanır
- müəyyən hadisənin baş verməsindən sonrakı gün başlanır
- müəyyən hadisənin baş verdiyi gün başlanır
- təqvim tarixində sonrakı gün başlanır
- hökmən baş verməli olan hadisənin göstərildiyi gündən sonrakı gün başlanır

199 Ümumi iddia müddəti nə qədərdir?

- 30 il
- 10 il
- 6 il
- 3 il
- 15 il

200 Müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir?

- 15 il
- 4 il
- 6 il
- 3 il
- 10 il

201 Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti nə qədərdir?

- 20 il
- 6 il
- 5 il
- 3 il
- 10 il

202 Aşağıdakılardan hansı iddia müddətinin axımının dayandırılmasına səbəb olmur?

- müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə
- fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda
- müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət müəyyənləşdirildikdə
- iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
- müvafiq münasibəti tənzimləyən qanun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda

203 Aşağıdakılardan hansı iddia müddətinin axımının kəsilməsidir?

- müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə
- fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda
- müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün məhəllət müəyyənləşdirildikdə
- iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda
- müvafiq münasibətləri tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda

204 Aşağıdakılardan hansına iddia müddəti şamil edilmir?

- fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələbləri
- şəxsi qeyri- əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər
- bütün variantlar
- mülkiyyətçinin və sahibin hüquqlarının pozuntularının aradan qaldırılması tələbləri, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri
- əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri

205 Öhdəliyə əsasən:

- bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə hüququ vardır
- bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətlərdən çəkinməlidir
- bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir
- bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
- bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır

206 Aşağıdakılardan hansı öhdəliyin əmələ gəlməsi əsası deyil:

- məhkəmə aktı
- etibarnamə
- əsassız varlanma
- zərər vurulması
- müqavilə

207 Müqavilə öhdəlikləri barədə qaydalar qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilə bilərmə?

- tərəflərin razılığında bu barədə qeyd şərt varsa, həmin qaydalar tərəflərin qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir
- öhdəliyin səviyyəsindən ayrı hal irəli gəlmirsə, tətbiq edilir
- xeyr
- bəli
- tərəflərdən birinin tələbi ilə həmin qaydalar qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir

208 Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilirmi?

- müqavilədə və ya Mülkü Məcəllədə nəzərdə tutulmuş hallarda yol verilir
- tərəflərdən birinin diqqətəlayiq maraqları tələb edərsə, yol verilir
- heç bir halda yol verilmir
- bütün hallarda yol verilir
- tərəflərdən birinin tələbi ilə yol verilir

209 İlkin müqavilə nədir?

- elə müqavilədir ki, tərəflərhəmin müqavilədə nəzərlə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 30 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürər
- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 90 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürər
- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 120 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürər
- elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürər
- elə müqavilədir ki, tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 60 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürər

210 İlkin müqavilə hansı formada bağlanır?

- əsas müqavilə üçün nəzərdə tutulmuşsa şifahi formada, əsas müqavilənin forması müəyyənləşdirilmədikdə isə yazılı formada
- yazılı formada və notariatda təsdiq edilməklə
- tərəflərin mülahizəsinə görə həm yazılı həm də şifahi formada bağlana bilər
- yalnız yazılı formada
- notariatda təsdiq edilməklə

211 İlkin müqavilə ilə nəzərdə tutulan əsas müqavilə neçə müddət ərzində bağlanmalıdır?

- yalnız ilkin müqavilədə göstərilən müddətdə
- ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyib, ilkin müqavilənin bağlandığı andan 6 ay ərzində
- ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyib, ilkin müqavilənin bağlandığı andan bir il ərzində
- ilkin müqavilənin bağlandığı andan bir il ərzində
- ilkin müqavilədə göstərilən müddətdə, müddət göstərilməyib, ilkin müqavilənin bağlandığı andan 3 ay ərzində

212 Müqavilənin şərtlərini kim təfsir edir?

- borclu
- tərəflər
- barışdırıcı komissiyalar
- məhkəmə

- creditor

213 Müqavilənin şərtləri təfsir edilərkən nələr nəzərə alınır?

- söz və ifadələrin hərfi mənası, tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi
- müqavilədəki sözün hərfi mənası
- müqavilədəki söz və ifadələrin hərfi mənası
- tərəflərin iradə ifadəsinin həqiqi mənası
- müqavilənin hərfi mənası ilə onun digər şərtlərinin müqayisəsi

214 Hansı şərtlər müqavilənin mühüm şərtləri sayılır?

- tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər
- müqavilənin qiymətinə və icra olunması müddətinə dair şərtlər
- müqavilənin predmeti və qiymətinə dair şərtlər
- müqavilədəki predmetinə dair şərtlər
- müqavilənin predmetinə dair şərtlər, MM-də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər

215 Oferta nədir?

- müqavilə şərtlərinin müzakirə edilməsi
- müqavilənin razılaşdırılması
- müqavilə bağlamaq təklifinin qəbul edilməsi
- müqavilə bağlamaq təklifi
- müqavilə şərtlərini ayrı-ayrılıqda bəyənməklə imzalamaq

216 Aksept nədir?

- müqavilə şərtlərinin ayrı-ayrılıqda bəyənilməklə imzalanması
- müqavilə bağlamaq təklifi
- müqavilə bağlamaq təklifinin qəbul edilməsi
- müqavilə şərtlərinin müzakirə edilməsi
- müqavilənin razılaşdırılması

217 Müqavilənin bağlanma ani:

- müqavilə bağlamaq təklifinin qəbul edildiyi an
- müqavilə imzalandığı an
- oferta göndərmiş şəxsin aksepti aldığı an
- müqavilə şərtlərinin razılaşdırıldığı an
- müqavilə bağlamaq təklifinin göndərildiyi an

218 Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə bilavasitə ayrı qayda göstərilməyib, bu təklif:

- aksept sayılır
- ofertaya dəvət sayılır
- müqavilə bağlamağa dəvət sayılır
- akseptə dəvət sayılır
- oferta sayılır

219 3 illik iddia müddəti hansı hallara şamil olunur?

- heç bir halda
- daşınmaz əmlakla bağlı iddia müddətinə
- müqavilə tələbləri üzrə iddia müddətinə
- ümumi iddia müddətinə
- daşınar əmlakla bbağlı iddia müddətinə

220 10 illik iddia müddəti hansı hallara şamil olunur?

- heç bir halda
- ümumi iddia müddətinə
- müqavilə tələbləri üzrə iddia müddətinə
- daşınmaz əmlakla bağlı iddia müddətinə
- daşınar əmlakla bağlı iddia müddətinə

221 6 illik iddia müddəti hansı hallarda şamil olunur?

- heç bir halda
- daşınmaz əmlakla bağlı iddi müddətində
- müqavilə tələbləri üzrə iddia müddətində
- ümumi iddia müddəri üzrə
- daşınar əmlakla bağlı iddia müddətində

222 Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmış, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyırlarmı?

- hüquq varisliyi üzrə yaradılan hüquqi şəxs məsuliyyət daşıyır.
- birgə məsuliyyət daşıyırlar;
- subsidiar məsuliyyət daşıyırlar;
- hüquqi şəksi dövlət qeydiyyatından keçirməyə vəkil edilmiş təsisçi məsuliyyət daşıyır;
- məsuliyyət daşımırlar;

223 Hüquqi şəxsin hüquq qabiliyyətinə nə vaxt xitam verilir?

- hüquqi şəxsin ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul etdiyi andan.
- hüquqi şəxsin təsisçiləri ləğvetmə komissiyasını yaratdıqları andan;
- hüquqi şəxsin hüquqlarının möhdudlaşdırıldığı andan;
- kreditorlara bildiriş göndərildiyi andan;
- hüquqi şəxsin ləğvi başa çatlığı andan;

224 Hansı sənəd hüquqi şəxsin təsis sənədidir?

- hüquqi şəxsin təsisçilərinin təsdiq etdiyi nizamnamə.
- hüquqi şəxsin təsisçiləri arasında bağlanmış müqavilə;
- lisenziya alınması barədə dövlət orqanının verdiyi sənəd;
- hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün ödənilən dövlət rüsumu haqqında sənəd;
- hüquqi şəxsin təsisçilərinin yığıncağının protokolu;

225 Hansı bölmə hüquqi şəxsin nümayəndəliyi sayılır?

- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını həyata keçirən ayrıca bölmə.
- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin yalnız mənafelərini təmsil edən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafelərini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə
- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin yalnız mənafelərini müdafiə edən ayrıca bölmə;

226 Hansı bölmə hüquqi şəxsin filialı sayılır?

- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyaları istisna olmaqla, onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən ayrıca bölmə.
- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafelərini müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi mənafelərini təmsil edən və onun funksiyalarının yalnız bir hissəsini, o cümlədən nümayəndəlik fuksiyalarını həyata keçirən ayrıca bölmə;

- hüquqi şəxsin olduğu yerdən kənardə yerləşən, hüquqi şəxsin mənafelərini təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən ayrıca bölmə;
- hüquqi şəxsin olduğu yerdən kənardə yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölmə;

227 Təsərrüfat ortaqlıqları cəmiyyətlərə və əksinə cəmiyyətlər ortaqlıqlara çevrilə bilərmi?

- təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə, təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər.
- yalnız təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə çevrilə bilər;
- cəmiyyətlər təsərrüfat ortaqlıqlarına çevrilə bilməz;
- təsərrüfat ortaqlıqları cəmiyyətlərə çevrilə bilməz;
- yalnız təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər;

228 Tam ortaqlığın fəaliyyəti hansı qaydada idarə olunur?

- nizamnamədə qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar istisna olmaqla bütün iştirakçıların ümumi razılığı ilə;
- ixtisaslı səs çoxluğu ilə;
- iştirakçıların səs çoxluğu ilə;
- bütün iştirakçıların ümumi razılığı ilə;
- ortaqlığın idarəetmə orqanının qərarı ilə;

229 Tam ortaqlıq iştirakçısının neçə səsi ola bilər?

- ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçının üç səsi vardır.
- iştirakçıların səslərinin miqdari onların nizamnamə kapitalındaki payları ilə müəyyən olunur;
- ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçıların iki səsi vardır;
- hər iştirakçının bir səsi var;
- nizamnamədə səslərin sayını müəyyənləşdirməyin başqa qaydası yoxdursa, tam ortaqlığın hər iştirakçısının bir səsi var;

230 Tam ortaqlığın iştirakçısı başqa iştirakçıların qərarı ilə ortaqlıqdan çıxarıla bilərmi?

- ortaqlığın iştirakçısı yalnız özü ortaqlığın iştirakçılığından çıxa bilər;
- iştirakçı yalnız öz vəzifələrini kobud surətdə pozduqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
- ortaqlığın iştirakçılarının yekdil qərarı ilə - iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkarla çıxdıqda o məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
- ortaqlığın iştirakçılarının yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda;
- iştirakçı yalnız onun işləri ağılla aparmağa qadir olmadığı aşkarla çıxdıqda ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər.

231 İştirakçı tam ortaqlıqdan çıxmاسını hansı müddətdə bildirməlidir?

- faktik çıxmاسına ən gec altı ay qalmış.
- faktik çıxmاسına ən gec üç ay qalmış;
- faktik çıxmاسına ən gec iki ay qalmış;
- faktik çıxmاسına gec i bir il qalmış;
- faktik çıxmاسına ən gec iki il qalmış;

232 Əvəzedilməz əşyalar hansılardır?

- başqa əşyalardan ümumi əlamətlərinə görə ayrılmayan fərdi-müəyyən əşyalar.
- başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
- başqa əşyalardan gözlə görünə bilən əlamətlər görə ayrılmış fərdi-müəyyən əşyalar;
- başqa əşyalardan ümumi əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar;
- başqa əşyalardan özlərinə xas əlamətlərə görə ayrılmayan fərdi-müəyyən əşyalar;

233 Əvəzedilən əşyalar hansılardır?

- növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar.

- növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınmaz əşyalar;
- növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;
- növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar və daşınmaz əşyalar;
- növ əlamətlərinə görə fərqlənməyən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar;

234 Girov və ipotekanın əmələ gəlmə əsasları hansılardır?

- girov və ipoteka müqaviləsi, qanunda göstərilən başqa əsaslar;
- ipoteka müqaviləsi və qanunda göstərilən başqa əsaslar;
- girov müqaviləsi və qanunda göstərilən başqa əsaslar;
- girov və ipoteka müqaviləsi;
- yalnız ipoteka müqaviləsi;

235 Girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilərmi?

- girov müqaviləsinin bitməsinə 3 təqvim ayı və girovla təmin edilmiş öhdəliyin 80 faizi yerinə yetirdikdə tələb edə bilər.
- girov müqaviləsinin bitməsinə 1 təqvim ayı və girovla təmin edilmiş öhdəliyin 75 faizi yerinə yetirdikdə tələb edə bilər;
- istisnasız olaraq tələb edə bilməz;
- istisnasız olaraq tələb edə bilər;
- girovsaxlayan öz vəzifələrini kobudçasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda tələb edə bilər;

236 Girov qoyan girov predmetindən təyinatına uyğun istifadə edə bilərmi?

- girovun predmeti daşınar əmlakdırsa, edə bilər.
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, edə bilər;
- istisnasız olaraq edə bilməz;
- istisnasız olaraq edə bilər;
- girovun predmeti daşınmaz əmlakdırsa, edə bilər;

237 Saxlama girovu nədir?

- bu elə girovdur ki, onun predmeti olan daşınmaz əşya girov qoyanın sahibliyində qalır.
- bu elə girovdur ki, onun predmeti girov saxlayanın müəyyən etdiyi 3-cü şəxsin sahibliyinə verilir;
- bu elə girovdur ki, onun predmeti girov qoyanın sahibliyində qalmaqla girov saxlayanın istifadəsinə verilir;
- bu elə girovdur ki, onun predmeti girov qoyanın sahibliyində qalır;
- bu elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir;

238 Pul vəsaitinin girovu nədir?

- girov predmeti olan pul vəsaitinin girov qoyanın qılılı altında girov saxlayanda saxlanılmasıdır
- girovun predmeti olan pul vəsaitinin bankın və ya notariusun depozit hesabında saxlanılmasıdır;
- girovun predmeti olan pul vəsaitinin notariusun depozit hesabında saxlanılmasıdır;
- girov predmeti olan pul vəsaitinin bankın depozit hesabında saxlanılmasıdır;
- girov predmeti olan pul vəsaitinin girov saxlayanın müəyyənləşdiriyi 3-cü şəxsə saxlanılmasıdır;

239 Sabit girov nədir?

- bu elə girovdur ki, onun predmeti girov saxlayanın qılılı altında girov qoyanda saxlanılır.
- bu elə girovdur ki, onun predmeti girov qoyanın qılılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov saxlayanın müəyyənləşdiriyi 3-cü şəxsə saxlanır;
- bu elə girovdur ki, onun predmeti girov saxlayanın qılılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov qoyanda saxlanılır;
- bu elə girovdur ki, onun predmeti girov qoyanın qılılı altında və ya girovu ifadə edən nişanlar vurulmaqla, girov saxlayanda saxlanılır;

- bu elə girovdur ki, onun predmeti girov saxlayanın qılılı altında və ya girovu ifadə edən nişanlar vurmaqla, girov qoyanın müəyyənləşdiriyi 3-cü şəxsə saxlanır;

240 Təxirəsalıcı şərtlə bağlanmış əqd deyəndə nə başa düşülür?

- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi naməlum hadisədən və asılı olduqda, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən və ya artıq baş versə də tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən və ya naməlum hadisədən asılı olarsa və hadisə baş verməzsə, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;
- əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilməyən hadisədən və ya naməlum hadisədən və ya tərəflərə bəlli olmayan hadisədən asılı olarsa, əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır;

241 Ləğvedici şərtlə bağlanmış əqd:

- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir.
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olsa da, əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olmur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa etmir;
- o əqddir ki, həmin şərtin baş verməməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;
- o əqddir ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir;

242 Mülki hüquq münasibətlərinin əmələ gəlmə əsasları?

- əmlak və şəxsi qeyri-əmlak münasibətləri
- mülki hüququn subyektləri;
- hüquqi faktlar;
- mülki hüquq normaları;
- mülki hüququn obyektləri;

243 Restitusiya nödir?

- etibarsız sayılmış əqdin tərəflərinin əvvəlki vəziyyətlərinə qaytarılması
- hüquqi şəxsin müflisləşməsi;
- əqdin növü;
- əqdin etibarsız sayılması;
- hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə uyğun olmayan əqdin etibarsız sayılması;

244 Qiymətli kağızların növləri

- təqdimədicili, adlı, adsız
- adlı, adsız, orderli;
- adlı, adsız;
- təqdimədicili, adsız, orderli;
- adlı, orderli;

245 Bağışlama müqaviləsi əqdin hansı növünə aiddir?

- mücərrəd
- konstnsual;
- əvəzli;
- pozitiv;
- real;

246 Eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilərmi?

- yalnız 5 dəfə yüklü edilə bilər;
- yalnız 3 dəfə yüklü edilə bilər;
- yalnız 2 dəfə yüklü edilə bilər;
- edilə bilər;
- eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilməz;

247 Mülkiyyətçinin ipotekası nədir?

- bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcud olduğu tələb əmələ gəlir və ona xitam verilir;
- bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcud olduğu tələb əmələ gəlmir, ona xitam verilir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçidkə ipoteka ona keçmir;
- bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcud olduğu tələb əmələ gəlir, ona xitam verilmir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçidkə ipoteka ona keçmir;
- bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcud olduğu tələb əmələ gəlir, ona xitam verilmir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçidkə ipoteka da ona keçir;
- bu elə ipotekadır ki, təmin edilməsi üçün ipotekanın mövcud olduğu tələb əmələ gəlmir, ona xitam verilir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçidkə ipoteka da ona keçir;

248 Ümumi ipoteka nədir?

- bu elə ipotekadır ki, onun predmeti bir daşınmaz əşyadır və ümumi tələbin ödənilməsi üçün ondan istifadə edilir;
- bu elə ipotekadır ki, onun predmeti bir əşyadır və ümumi tələbin ödənilməsi üçün ondan istifadə edilir;
- bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların yalnız birindən istifadə edilir;
- bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir;
- bu elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün onlardan istifadə qadağandır;

249 İpoteka verən borclu deyildirsə, ipoteka müqaviləsi hansı formada bağlanır?

- kreditorun və borclunun şifahi razılaşması və ya yazılı formada;
- borclunun imzaladığı bir sənədin tərtibi yolu ilə;
- kreditorun imzaladığı bir sənədin tərtibi yolu ilə;
- ipoteka verənin imzaladığı bir sənədin tərtibi yolu ilə;
- kreditorun və borclunun imzaladığı bir sənədin tərtibi yolu ilə;

250 Hüququn girovu nədir?

- özgəninkiləşdirilə bilməyən hüququn, o cümlədən borc tələbinin girovudur;
- özgəninkiləşdirilə bilən və ya bilməyən hüququn, o cümlədən borc tələbinin girovudur;
- özgəninkiləşdirilə bilən hüququn və borc tələbinin girovudur;
- özgəninkiləşdirilə bilən hüququn, o cümlədən torpaq sahəsinin, binanın, qurğuların, yaşayış evinin (mənzilin) icarəsi hüququnun, mülkiyyətdəki pay hüququnun, borc tələbinin girovudur;
- özgəninkiləşdirilə bilən hüququn, borc tələbinin və mülkiyyətdəki pay hüququnun girovudur;

251 Əşyanın lombardda girovu nədir?

- yalnız nəqliyyat vasitələrinin fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməsdir;
- şəxsi istehlak üçün daşınmaz əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməsdir;
- şəxsi istehlak üçün daşınmaz əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməsdir;
- şəxsi istehlak üçün istənilən əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməsdir;

- şəxsi istehlak üçün daşınar əşyanın fiziki şəxslərdən uzunmüddətli kreditlərin təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi olan ixtisaslaşdırılmış lombardlar tərəfindən girov götürülməsdir;

252 Girov qoyulmuş əmlakdan istifadə nəticəsində əldə edilmiş bəhərə və gəlirə girov hüququ aid edilirmi?

- müqavilədə nəzərdə tutulan halda aid edilir.
- yalnız qanunda nəzərdə tutulan halda aid edilir;
- istisnasız olaraq aid edilmir;
- istisnasız olaraq aid edilir;
- yalnız qanunda nəzərdə tutulan halda aid edilmir;

253 Ümumi birgə mülkiyyətdə olan əşya girov qoyulan zaman:

- ümumi birgə mülkiyyətdə payı olan mülkiyyətçi digər mülkiyyətçinin razılığı olmadan əşyani girov qoya bilir.
- bütün mülkiyyətçilərin yazılı razılığı gərəkdir;
- birgə mülkiyyətdə payı daha çox olan şəxsin razılığı yetərlidir;
- ümumi birgə mülkiyyətdə payı olan mülkiyyətçinin razılığı yetərlidir;
- ümumi birgə mülkiyyətdə olan əşya girov qoyula bilməz;

254 QSC-nin səhmləri səhmdar olan fiziki şəxslərin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə hansı hallarda keçir?

- səhmlər keçə bilməz, onlara səhmlərin dəyəri ödənilir.
- qeyd-şərtsiz keçir;
- cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmadıqda;
- səhmlər keçə bilməz;
- başqa səhmdarların razılığı ilə keçir;

255 MMC-nin nizamnamə kapitalındaki paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə hansı qaydada keçir?

- iştirakçıların razılığının alınması tələb olunmur;
- paylar keçə bilməz;
- cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keşməsi nəzərdə tutulduqda.
- cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keşməsi nəzərdə tutulmadıqda;
- paylar keçə bilməz, onlara payın dəyəri ödənilir;

256 Hansı halda tam ortaqlıqda direktorlar şurası (müşahidə şurası) yaradılır?

- qanunverici belə bir tələb müəyyən etməyib.
- iştirakçıların sayı 30-dan çox olan tam ortaqlıqda;
- iştirakçıların sayı 25-dən çox olan tam ortaqlıqda;
- iştirakçıların sayı 40-dan çox olan tam ortaqlıqda;
- iştirakçıların sayı 50-dən çox olan tam ortaqlıqda;

257 Tam ortaqlığın iştirakçısı şərīkli kapitala hansı müddətə qədər maya qoymalıdır?

- ortaqlığın nizamnaməsində göstərilən qaydada qoymalıdır.
- mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan altı ay ərzində qoya bilər;
- mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan üç ay ərzində qoya bilər;
- ortaqlıq qeydə alınanadək qoymalıdır;
- mayanın 50 %-ni ortaqlıq qeydə alınana qədər, qalan hissəsini isə qeydə alınandan bir il ərzində qoya bilər;

258 Hüquqi şəxs başqa hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri hansı hüquqi şəxsə keçir?

- məhkəmə qərarı əsasında əvvəlki hüquqi şəxsə keçir.

- təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;
- qoşulma balansına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir;
- təhvil aktına uyğun olaraq qoşulan hüquqi şəxsə keçir;
- təhvil aktına uyğun olaraq əvvəlki və qoşulan hüquqi şəxsə keçir;

259 Hüquqqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən, hansı andan o yenidən təşkil edilmiş sayılır?

- qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında məhkəmə qərarı qəbul edildiyi andan;
- əvvəlki hüquqi şəxsin yenidən təşkil edilməsi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
- əvvəlki hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
- qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan;
- qoşulan hüquqi şəxsin başqa hüquqi şəxsə qoşulması barədə qərar qəbul etdiyi andan;

260 Hüquqi şəxsin adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsə vurduğu zərəri ödəməlidirmi?

- hüquqi şəxs subsidiyar məsuliyyət daşıyır.
- müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa ödəməlidir;
- heç bir halda ödəməli deyil;
- hər bir halda ödəməlidir;
- təsisçilər birgə məsuliyyət daşıyırlar;

261 Qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi hansı qaydada həyata keçirilir?

- yalnız qəyyumluqda olanın qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəci ilə həmin əmlakın idarə edilməsinə dair müqavilə bağlayır.
- qəyyumluqda və ya himayədə olanın müəyyənləşdirdiyi idarəci ilə həmin əmlakın idarə edilməsinə dair qəyyumluq və himayəçilik orqanı müqavilə bağlayır
- qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəci ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır;
- bunun üçün qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınır və qəyyum və ya himayəçi həmin əmlakı daimi idarə edir;
- yalnız qəyyumluqda olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi üçün qəyyumluq və himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəci ilə həmin əmlakın idarə edilməsinə dair müqavilə bağlayır;

262 Qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi hansı qaydada həyata keçirilir?

- yalnız qəyyumluqda olanın qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi əzyn qəyyumluq və himayəçilik orqanı ızınpn təsəyyənləşdirdiyi idarəzi ilə həmin əmlakın idarə edilməsinə dair təqavilə bağlayır.
- qəyyumluqda və ya himayədə olanın təsəyyənləşdirdiyi idarəzi ilə həmin əmlakın idarə edilməsinə dair qəyyumluq və himayəçilik orqanı təqavilə bağlayır;
- qəyyumluq və himayəçilik orqanı ızınpn təsəyyənləşdirdiyi idarəzi ilə həmin əmlakın etibarnamə ilə idarə edilməsinə dair təqavilə bağlayır;
- bunun əzyn qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınır və qəyyum və ya himayəzi həmin əmlakı daimi idarə edir;
- yalnız qəyyumluqda olanın daşınar və qiymətli daşınmaz əmlakının daimi idarə edilməsi əzyn qəyyumluq və himayəçilik orqanı ızınpn təsəyyənləşdirdiyi idarəzi ilə həmin əmlakın idarə edilməsinə dair təqavilə bağlayır;

263 Aşağıdakılardan hansı öhdəliyin təmini üsulu deyil?

- zaminlik
- girov
- beh
- avans
- dəbbə pulu

264 Öhdəliyin icra edilməməsi nədir?

- öhdəliyin pozulması və ya lazımlıca icra edilməməsi
- öhdəliyin lazımlıca icra edilməməsi
- öhdəliyin yerinə yetirilməməsi
- öhdəliyin pozulması
- öhdəliyin tam icra edilməməsi

265 Öhdəliyin icrasından imtinaya və ya onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilirmi?

- tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlırsa, MM-dən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, yol verilir
- müəyyən hallarda
- heç bir halda
- bütün hallarda
- tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayı ilə bağlırsa, MM-dən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda yol verilir

266 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi mümkünürm

- MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkünür
- yalnız tərəflərin razılaşması üçün mümkünür
- yalnız müqavilədə nəzərdə tutulan halda mümkünür
- yalnız MM-də nəzərdə tutulan konkret hallarda mümkünür
- tərəflərdən birinin tələbi ilə mümkünür

267 Müqavilənin standart şərti müqaviləyə daxil edilibsə, həmin şərt etibarsız sayıla bilərmi?

- MM-yə ziddirsə, sayıla bilər
- heç bir halda sayıla bilməz
- tərəflərin istəyi ilə müəyyən hallarda sayıla bilər
- tərəflərin istəyi ilə istənilən hallarda sayıla bilər
- etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər

268 Hərrac keçirilmədikdə verilən məbləğ:

- geri qaytarılır
- qaytarılmır
- əldən çıxmış qayda nəzərə alınmaqla geri qaytarılır
- ikiqat geri qaytarılır
- üçqat geri qaytarılır

269 Aüksion və müsabiqələr hansı formalarda keçirilir?

- yarımaçıq və yarımqapalı
- qarışıq
- qapalı
- açıq
- açıq və qapalı

270 Hərrac hansı formada keçirilə bilər?

- auksion və ya müsabiqə formasında, o cümlədən əmlak mülkiyyətçisinin və ya satılan əmlak hüququnun sahibinin istədiyi digər formalarda
- reklam formasında
- müqavilə formasında
- auksion formasında
- auksion və ya müsabiqə formasında

271 Aşağıdakılardan kim hərracın təşkilatçısı kimi çıxış edə bilməz?

- əmlakın istifadəçisi

- əmlak hüququnun sahibi
- əmlakın saxlayıcısı
- əmlakın mülkiyyətçisi
- ixtisaslaşdırılmış təşkilat

272 Hərracda bağlanan müqavilə kimlə bağlanır?

- hərracı udan şəxslə
- hərracda iştirak edən və müqavilə bağlamaq üçün ilkin hərəkətləri edən istənilən şəxslə
- hərracda iştirak edən və beh ödəyən şəxslə
- hərracda iştirak edən istənilən şəxslə
- hərracda iştirak edən və müqavilə bağlamaq təklifini qəbul edən istənilən

273 Müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər edilməsi aksept sayılırmı?

- MM-də və ya ofertada ayrı qayda nəzərdə tutulmayıbsa, oferta almış şəxs onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər edərsə sayılır
- heç bir halda sayılmır
- bütün hallarda sayılır
- müyyən hallarda sayılır
- MM-də və ya ofertada ayrı qayda nəzərdə tutulmayıbsa, oferta almış şəxs onun aksepti üçün müəyyənləşdirilmiş müddətdən asılı olmayaraq ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək üçün hərəkətlər edərsə, sayılır

274 Susmaq aksept sayılırmı?

- MM-dən, işgüzar adətlərdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır
- işgüzar adətlərdən başqa qayda irəli gəlmirsə, susmaq aksept sayılmır
- xeyr
- bəli
- yalnız MM-də nəzərdə tutulan hallarda susmaq aksept sayılmır, digər hallarda sayılır

275 Oferta geri götürürlə bilərmi?

- ünvan sahibinin aldığı ofertada ayrı qayda şərtləndirilməyib, yaxud təklifin mahiyyətindən və ya verildiyi şəraitdən ayrı qayda irəli gəlməyibsə, onun aksepti üçün müəyyənləşdirilmiş müdət bitməyibsə, oferta geri götürürlə bilməz
- müəyyən müddət keçdikdən sonra geri götürürlə bilər
- heç bir halda geri götürürlə bilməz
- istənilən vaxt geri götürürlə bilər
- ünvan sahibinin aldığı halda, oferta geri götürürlə bilər

276 Bağlandığı tarix göstərilməyən etibarnamə:

- təqdim edildiyi gündən 90 gün ərzində qüvvəsini saxlayır
- təqdim edilən gündən 15 gün ərzində qüvvəsini saxlayır
- qüvvədə olma müddətinə qədər qüvvəsini saxlayır
- əhəmiyyətsizdir
- təqdim edilən gündən 30 gün ərzində qüvvəsini saxlayır

277 Etibarnamədə müddət göstərilməyib:

- əhəmiyyətsizdir
- o, bağlandığı gündən 3 il ərzində qüvvəsini saxlayır
- o, bağlandığı gündən 2 il ərzində qüvvəsini saxlayır
- o, bağlandığı gündən 1 il ərzində qüvvəsini saxlayır
- o, bağlandığı gündən 5 il ərzində qüvvəsini saxlayır

278 Hüquqi şəxs adından verilmiş etibarnamə:

- bələdiyyə orqanları tərəfindən təsdiq edilir
- hüquqi şəxsin yuxarı orqanı tərəfindən təsdiq olunur
- notariat qaydasında təsdiq edilir
- onun rəhbərinin və ya nizamnamə ilə buna vəkil edilmiş şəxsin imzası ilə əvə həmin təşkilatın möhürü vurulmaqla notariatda təsdiq edilir
- onun rəhbərinin və ya nizamnaməsi ilə bina vəkil edilmiş şəxsin imzası ilə və həmin təşkilatın möhürü vurulmaqla təsdiq edilir

279 Yalan əqd:

- başqa əqqdi pərdələmək məqsədi ilə bağlanan əqddir
- ona uyğun hüquqi nəticələr yaratmaq niyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir
- əslində mövcud olmayan əqddir
- tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdiyi hal mövcud deyildir
- təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir

280 Uydurma əqd:

- qeyri-ciddi (zarafatla) iradə ifadə edilmiş əqddir
- başqa əqqdi pərdələmək məqsədilə bağlanan əqdlər
- əslində mövcud olmayan əqddir
- təbiətdə mövcud olmayan uydurma predmet üzrə bağlanan əqddir
- ona uyğun hüquqi nəticələr yaratmaq niyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir

281 əqd barədə mübahisə edildikdə, əqd nə vaxtdən etibarsız sayılır?

- mübahisə yarandığı andan etibarsız sayılır
- Bağlandığı andan etibarsız sayılır
- bu barədə məhkəmə qərarının çıxarıldığı andan etibarsız sayılır
- əqdin mübahisə edilməsi barədə digər tərəfə bildirildiyi andan etibarsız sayılır
- məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi andan etibarsız sayılır

282 İddia müddəti nədir?

- şəxsin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etdiyi vaxtdır
- başqa şəxslərin hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün vaxtdır
- mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı ilə bağlı olan gün
- mülki hüquq və vəzifələrin qüvvədə olduğu vaxtdır
- mülki hüquq və vəzifələrin məhkəmədə müdafiə edilməsi üçün vaxtdır

283 Aşağıdakılardan hansı mülki hüquq münasibətlərinin obyektlərinə aid edilir?

- əşyalar, qeyri-maddi nemətlər, yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər
- işlər
- yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər
- əşyalar, qeyri-maddi nemətlər
- xidmətlər

284 Mülki qanunvericilikdə hüquqi şəxsin xitamının hansı qaydası göstərilir?

- birləşmə
- qoşulma
- təsviyyə (ləğvetmə)
- yenidən təşkiletmə
- yenidən təşkiletmə, təsviyyə (ləğvetmə)

285 Hüquqi şəxslərin əmələ gəlməsinin üsulları hansılardır?

- təqdiməcili normativ üsul, sərəncam
- sərəncam, icazə, təqdiməcili normativ üsul

- icazə
- sərəncam
- icazə, təqdiməcili normativ üsul

286 Hüquqi şəxsin formallaşması üçün aşağıdakı əlamətlərdən hansının olması vacibdir?

- bütün cavablar düzdür
- müstəqil əmlak məsuliyyəti
- ayrıca əmlaka malik olma
- təşkilati vahidlik
- mülki dövriyyədə öz adından çıxış etməsi

287 Hansı hallarda məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər?

- fiziki şəxsin olduğu yer məlum olsa da, yeddi il ərzində o, yaşayış yerində görünməmişə
- fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişə
- fiziki şəxsin olduğu yer məlum deyildirsə və üç il ərzində o, yaşayış yerində görünməmişə
- fiziki şəxsin oldubu yer məlum deyildirsə və bir il ərzində o, yaşayış yerində görünməmişə
- fiziki şəxsin olduğu yer məlum olsa da, beş il ərzində o, yaşayış yerində görünməmişə

288 Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti məhdudlaşdırıla bilərmi?

- yalnız məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər
- yalnız bəzi şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması məhdudlaşdırıla bilər
- yalnız qəyyumluq və himayəçilik orqanının qərarı ilə məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz
- yalnız qanunla müəyən edilmiş hallarda və qahdada məhdudlaşdırıla bilər

289 Valideynlər tam fəaliyyət qabiliyyətli sayılışmiş yetkinlik yaşına çatmayanın ziyan vurması nəticəsində əmələ gəlmış öhdəliklərə görə məsuliyyət daşıyırlar mı?

- ziyan kobud ehtiyatsızlıq üzündən vurulsad, daşıyırlar
- xeyr
- subsidiar (əlavə) məsuliyyət daşıyırlar
- bəli
- ziyan qəsdən vurulduğda daşıyırlar

290 7 yaşındadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti varmı?

- müəyən məqsəd üçün və ya sərbəst istifadə verdiyi vəsait barəsində sərəncam verə bilər
- yoxdur
- var, yalnız xırda məişət əqdləri bağlaya bilərlər
- bəli
- var, yalnız hədiyyə aldıqları eşyalarla bağlı əqdləri bağlaya bilərlər

291 Mülkü hüquq fəaliyyət qabiliyyəti tam həcmidə nə vaxtdan yaranır?

- 18 yaşından
- 15 yaşından
- 14 yaşundan
- doğulduğu andan
- 16 yaşından

292 Fiziki şəxsin mülkü hüquq fəaliyyət qabiliyyəti nədir?

- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi və həyata keçirilməsi özü üçün mülkü vəzifələr yaratmaq və icra etmək qabiliyyəti
- şəxsin öz hərəkətləri ilə mülkü hüquqlar əldə etməsi
- insanın mülkü hüquqlarının olması və insanın mülkü hüquq vəzifələri daşıması

- Fiziki şəxsin mülkü hüquq fəaliyyət qabiliyyəti nədir?
- şəxsin öz hərəkətləri ilə mülkü hüquq vəzifələri yaratması

293 Fiziki şəxs hansı qaydada hüquq qabiliyyətindən məhrum edilir?

- fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz
- şəxsin özünün qətnaməsi ilə
- maraqlı şəxslərin tələbi ilə məhkəmə qətnaməsi ilə
- xüsusilə ağır cinayətlərə cörə məhkum olduqda məhkəmə hökmü ilə
- şəxs ruhi xəstəliyə düşür olduqda məhkəmə qətnaməsi ilə

294 Dövlət ehtiyacları üçün mülkuyyətin özgəninkiləşdirilməsinə hansı şərtlə yol verilə bilər

- qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə
- qabaqcadan onun dəyərini icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qiymətlərlə ödəmək şərti ilə
- qabaqcadan onun dəyərini tam ödəmək şərti ilə
- qabaqcadan onun dəyərini insafla ödəmək şərti ilə
- qabaqcadan onun dəyərini bazar qiymətləri ilə ödəmək şərti ilə

295 AR-nın Konstitusiyasına əsasən hansı mülkiyyət formaları müəyyənləşdirilmişdir?

- şəxsi mülkiyyət
- bələdiyyə mülkiyyəti
- dövlət mülkiyyəti
- xüsusi mülkiyyət
- dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət

296 Mülkiyyətçinin iradəsi nədə ifadə olunur

- maddi nemətlərin istehsalı, bölgüsü, dəyişməsində;
- mülkiyyət hüququnun xitamında;
- əmlakı mühafizə etməkdə;
- vicdanlı sahiblikdə
- sahiblik, istifadə, sərəncamda;

297 Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırıla bilərmi?

- Mülki Məcəllədə nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudlaşdırıla bilər
- yalnız daşınmaz əmlakı miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz
- dövləi idarəetmə orqanları və bələdiyyə orqanlarının aktları ilə məhdudlaşdırıla bilər
- yalnız qeyri-dövlət hüquqi şəxsləri əmlakının dəyəri və miqdarı qanunvericiliklə məhdudlaşdırıla bilər

298 Mülkiyyət hüququnun əldə edilməsinin hansı üsulları vardır?

- törəmə üsul
- ilkin üsul
- məhkəmə qaydasına əldə edilməsi
- müqavilə üzrə mülkiyyət hüququnun əldə edilməsi
- ilkin və törəmə üsul

299 Öhdəlik hüququnda borcun köçürülməsi nəyə deyilir?

- borcun ödənməsi;
- kreditorun dəyişməsi;
- borclunun dəyişməsi;
- tələbin güzəştü
- subyektlərin hüquq və vəzifələrinin dəyişməsi

300 Aşkar edilən dəfinə, tarix və mədəniyyət abidəsidirsə, dəfinənin gizlədildiyi torpaq sahələrinin mülkiyyətçisinə hansı miqdarda bəxşis verilir?

- heç nə verilmir
- dəfinənin dəyərinin 50 faizi miqdarında
- dəfinənin dəyərinin 80 faizi miqdarında
- dəfinənin dəyərinin 100 faizi miqdarında
- dəfinənin dəyərinin 25 faizi miqdarında

301 Əşyaya sahiblik nədir?

- əşyanı saxlayan
- əşyadan daimi istifadə etmək
- əşyaya faktiki sahibliyə nail olmaq
- əşyanın mülkiyyətçisi olmaq
- əşyadan müvəqqəti istifadə etmək

302 Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- Mükü Məcəllədə nəzərdə tutulan əsasla
- Mülkü Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla
- mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsubola bilməz
- əmlaka uzun müddətli və fasılısız olaraq vicdanlı surətdə sahiblik əsasında
- yalnız müqavilədə nəzərdə tutulan əsasla

303 Vicdansız sahib mülkiyyətçidən nəyi və hansı dövr üçün tələb edə bilər?

- vicdansız sahib mülkiyyətçidən heç nə tələb edə bilməz
- əmlakdan gəlirin mülkiyyətçiye düşdürüyü vaxtdan 15 gün sonradan əmlaka sərf etdiyi bütün xərclərin əvəzini
- əmlakdan gəlirin mülkiyyətçiye düşdürüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini
- əmlakdan gəlirin mülkiyyətçiye düşdürüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərin əvəzini
- əmlakdan gəlirin mülkiyyətçiüə düşdürüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri xərclərinin əlli faizinin əvəzini

304 Mülkiyyətçi vicdanlı sahibdən əmlakını geri tələb edərkən həmin şəxsden nəyi və hansı dövrlər üçün tələb edə bilər?

- əmlakin onda olduğu son 3 ildə götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- əmlakin onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini, əmlakin onda olması ilə bağlı zərərin ödənilməsini
- əmlakin onda olduğu son 6 ayda yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- əmlakin onda olduğu son 3 ayda onun həm götürdüyü, həm də götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- onun əmlaka sahibliliyinin qanunsuz olduğunu bildiyi və bilməli olduğu vaxtdan və ya əmlakin qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çəqiriş vərəqəsiniallığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər

305 Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırıla bilərmi?

- Mülki Məcəllədə nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudlaşdırıla bilər
- yalnız daşınmaz əmlakın miqdarı və dəyəri qanunvericilikdə məhdudlaşdırıla bilər
- heç bir halda məhdudlaşdırıla bilməz
- dövlət idarəetmə oqanları və bələdiyyə orqanlarının aktları ilə məhdudlaşdırıla bilər
- yalnız qeyri -dövlət hüquqi şəxslərdə əmlakının miqdarı və dəyəri qanunvericiliklə məhdudlaşdırıla bilər

306 Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür?

- həmin an əmlakın istifadəçisinin
- həmin an mülkihhətçinin
- qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, həmin an əmlakın istifadəçisinin
- qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa mülkiyyətçinin

- istisnasız olaraq yalnız mülkiyətçinin

307 Daşınmaz əmlaka hansı hüquqlar dövlət qeydiyyatına alınmalıdır?

- mülkiyyəthüququ
 mülkiyyət hüququ, digər hüquqlar,hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi,başqasına keçməsi və xitamı
 girov hüququ
 icarə hüququ
 istifadə hüququ

308 Mülki prosessual qanun vericiliyin zamana görə qüvvəsi necə müəyyən olunur

- ayrı-ayrı prosessual hərəkətlər edilən zaman qüvvədə olan qanun tətbiq edilir
 işə baxılan ayrı-ayrı prosessual hərəkətlər edilən və ya məhkəmə aktı icra edilən zaman qüvvədə olan qanun tətbiq edilir
 məhkəmə aktı icra edilən zaman qüvvədə olan qanun tətbiq edilir
 iddia qaldırılan vaxt qüvvədə olan qanun tətbiq edilir
 məhkəməqərarı çıxarılan vaxt qüvvədə olan qanun tətbiq edilir

309 Daşınmaz əmlaka mülkiyyət hüququ hansı andan əmələ gəlir?

- əşyanın levazimatı və sənədləri verildiyi andan
 dövlət reyesterində qeydə alındığı andan
 müqavilə bağlandığı andan
 müqavilə notariatda təsdiq edildiyi andan
 əmlak verildiyi andan

310 Mülkiyyətçinin üzərinə əşyaya qulluq və ya onu saxlamaq vəzifəsi qoyula bilərmi?

- əşyanın qulluq olunmaması ictimai mənafelərə qəsd edərsə, belə vəzifə qoyula bilər
 istənilən halda qoyula bilər
 heç bir halda qoyula bilməz
 əşyanın tətbiq edilməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edərsə, belə vəzifə qoyula bilər
 əşya mədəni sərvət sayılarsa, belə vəzifə qoyula bilər

311 əşyaya sahiblik nədir?

- əşyanı saxlayan
 əşyanın mülkiyyətçisi olmaq
 əşyadan müvəqqəti istifadə etmək
 əşyaya faktiki sahibliyə nail olmaq
 əşyadan daimi istifadə etmək

312 İstirahət vaxtı

- bazar günləri, məcburi məzuniyyət
 nahar fasiləsi, bayram günləri
 bayram günləri, fasilə, bazar günləri
 bayram günləri, matəm günləri, fasilə, bazar günləri
 bayram günləri, matəm günləri, məzuniyyət

313 əmək müqaviləsinin bağlanma forması

- yazılış 1 nüsxədə, notariat qaydasında
 sifahi;
 yazılı, 1 nüsxədə;
 nüsxədə, notariat qaydaında;
 yazılı, 2 nüsxədə, işəgötürənin əmri ilə;

314 İşəgötürən əmək intizamını təşkil edərkən hansı tədbirləri görə bilər?

- istirahətə göndərmə
- dövlət təltifinə təqdim olunma;
- əmək müqavilisinə xitam vermə;
- töhmət, əmək haqqının saxlanması;
- mükafatlandırma və tənbeh;

315 Müəssisələrdə əməyin mühafizəsinə görə məsuliyyəti kim daşıyır

- işçi
- əmək qanunvericiliyi;
- həmkarlar ittifaqları təşkilatları;
- müdürüyyət;
- müvafiq icra hakimiyyəti orqanı;

316 Əmək hüququ vətəndaşların hansı hüquq və azdlıqlarının kateqoriyasına aiddir?

- siyasi
- sosial-iqtisadi
- mülki
- şəxsi
- mədəni

317 Vətəndaş neçə yaşından etibarən əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər?

- 15 yaş
- 14 yaş
- 18 yaş
- 17 yaş
- 16 yaş

318 İstirahət vaxtı nədir?

- həmin müddət ərzində işdən azad edilmə
- bayram günləri
- göstərilənlərin hamısı
- işinin əmək öhdəliklərinin yerinə yetirilməsindən azad edilməsi, bazar günləri, fasılə
- nahar etmək üçün fasılə

319 İş vaxtı nədir?

- əmək fəaliyyətinə sərf olunan zaman
- hər kəsin öz əmək qabiliyyətini həyata keçirdiyi zamandır
- yetkinlik yaşına çatanların əmək funkisiyاسını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır
- işagötürənin işçi üçün əmək yunksiyasını yerinə yetirmək üçün müyyən etdiyi zamandır
- müddəti qanunla nəzərdə tutulmuş, işçilərin əmək funksiyalarını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır

320 Əmək hüququnun mənbəyini nə təşkil edir?

- AR-nın Konstitusiyası, əmək məcəlləsi
- AR-nın Konstitusiyası
- qanunlar, əmək müqaviləsində nəzərdə tutulan şərtlər
- müəssisədaxili nizam-intizam qaydaları
- əmək hüququnun predmeti

321 Əmək hüququnun predmetini nə təşkil edir?

- əmək məcəlləsi, əmək müqaviləsi
- iş vaxtı, istirahət vaxtı, əmək məcəlləsi

- əmək məcəlləsi
- işçi ilə işəgötürən arasında yaranan muzdlu münsibətlər, əməyin mühfizəsi
- işçi ilə işəgötürən arasında yaranan münvəsibətlər, əmək məcəlləsi

322 İşə qəbul edilmədikdə hansı səbəb əsas göstərilir?

- işi bilmək keyfiyyətləri, yaşayış yeri;
- siyasi baxışlarından
- işi bilmək keyfiyyətləri;
- yaşı, yaşayış yeri
- dini baxışları;

323 İstirahət vaxtının növləri

- fasılə, bayram və bazar günləri, məzuniyyət
- məcburi və yaradıcılıq məzuniyyətləri
- fasılə, məcburi və analıq məzuniyyətləri
- bayram və bazar günləri, sosial məzuniyyət
- bayram günləri, məcburi və əmək məzuniyyətləri

324 Maddi məsuliyyət işçinin üzərinə hansı qaydada qoyulur

- məhkəmənin müəyyən etdiyi qaydada
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
- tam ödəmə;
- qismən ödəmə;
- tam və qismən ödəmə;

325 Zərərli və təhlükəli işlərdə çalışmağa neçə yaşdan sonra yol verilir?

- 22
- 21
- 20
- 19
- 18;

326 Kollektiv əmək mübahisələrinin tərəfləri kimlərdir?

- işçi və işəgötürən
- işəgötürən və əmək kollktivi və ya həmkarlar ittifaqı
- işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- işəgötürən və razılaşdırıcı komissiya
- işəgötürən və işçinin nümayəndəsi

327 Kollektiv sazişlərlə bağlı əmək mübahisələrinin tərəfləri kimlərdir?

- işəgötürən və əmək kollktivi və ya həmkarlar ittifaqı
- işəgötürənlərin birlikləri, həmkarlar ittifaqı və müvafiq icra hakimiyyəti orqanları
- işəgötürən və razılaşdırıcı komissiya
- işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası
- işəgötürən və işçinin nümayəndəsi

328 Obyektinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- idarəcilik üzrə yaranan əmək mübahisələri
- pul tələbləri ilə bağlı olan əmək mübahisələri
- müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı olan əmək mübahisələri
- iddia və qeyri-iddia əmək xarakterli mübahisələri
- pul tələbləri və müəyyən hərəkətlərin yerinə yetirilməsi ilə bağlı olan əmək mübahisələri

329 Qısalılmış iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- ailə üzvlərindən xroniki xəstəliyi olanlara, 14-16 yaşadək əlil uşağı olan qadınlara
- əmək şəraiti insan sağlamlığı üçün zərərli olan istehsalatda çalışanlara
- 12-ci qrup əlillərə,
- 16 yaşı tamam olmayanlara
- həkimlərə, müəllimlərə

330 Fərdi əmək mübahisələrinin tərəfləri kimlərdir?

- işəgötürən və razılaşdırıcı komissiya
- işəgötürən və işçinin nümayəndəsi
- işəgötürən və əmək kollktivi və ya həmkarlar ittifaqı
- işçi və işəgötürən
- işəgötürən və AR-nın Həmkarlar İttifaqı Konfederasiyası

331 Hüquqi təbiətinə görə aşağıdakılardan hansı qeyri-iddia xarakterli əmək mübahisələridir?

- fərdi və kollektiv əmək mübahisələri
- yeni əmək şərtləri müəyyən edildikdə və ya mövcud əmək şərtləri dəyişdirildikdə yaranan əmək mübahisələri
- kollektiv əmək mübahisələri
- fərdi əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələri

332 Hüquqi təbiətinə görə aşağıdakılardan hansı iddia xarakterli əmək mübahisələridir?

- fərdi və kollektiv əmək mübahisələri
- təşkilati əmək mübahisələri
- kollektiv əmək mübahisələri
- fərdi əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələr

333 Xarakterinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- iddia və qeyri-iddia əmək xarakterli mübahisələri
- təşkilati əmək mübahisələri
- kollektiv əmək mübahisələri
- fərdi əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələri

334 Subyektlərinə görə əmək mübahisələrinin hansı növləri vardır?

- fərdi və kollektiv əmək mübahisələri
- təşkilati əmək mübahisələri
- kollektiv əmək mübahisələri
- fərdi əmək mübahisələri
- idarəçilik üzrə yaranan əmək mübahisələr

335 Əmək mübahisələrini hansı əsaslara görə təsnifləşdirmək olar?

- mübahisə edən subyektlərə görə
- mübahisə edən subyektlərə, mübahisənin xarakterinə və mübahisənin obyektiinə görə
- mübahisənin obyektiinə görə
- mübahisənin xarakterinə görə
- mübahisənin motivinə görə

336 Əmək qanunvericiliyi maddi məsuliyyətin hansı növünü nəzərdə tutur?

- tam və qismən

- evvəlcədən müəyyən olunmuş qaydada
- qismən ödənilməsi
- tam ödənilməsi
- məhkəmə tərəfindən müəyyən edilmiş qaydada

337 İstirahət günlərinin növləri hansılardır?

- fasilə, sosial məzuniyyət, bayram günləri
- məcburi və analıq məzuniyyətləri
- fasilə, bayram və bazar günləri, məzuniyyət
- bayram günləri, məcburi, əmək və analıq məzuniyyəti
- fasilə, məcburi və analıq məzuniyyətləri

338 Natamam iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- həkimlərə, müəllimlərə
- ailə üzvlərindən xroniki xəstəliyi olan işçilərə, 14-16 yaşadək əlil uşağı olan qadınlara
- 16 yaşadək olan işçilərə
- I və II qrup əllillərə, ailə üzvlərindən xroniki xəstəliyi olan işçilərə və s.
- elektrotexniki qurğularda, cihazlarda işləyənlərə

339 36 saatlıq iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- təqaüd yaşına çatmış işçilərə
- xüsusi xarakterli işlərdə çalışanlara
- I və II qrup əllillərə, hamilə və yaşıyramidək uşağı olan qadınlara, həkimlərə, müəllimlərə, 16 - 18 yaşıları olan işçilərə
- 16-18 yaşadək olan işçilərə
- 16 yaşadək olan işçilərə

340 24 saatlıq iş vaxtı işçilərin hansı kateqoriyasına şamil edilir?

- xüsusi xarakterli işlərdə çalışanlara
- I və II qrup əllillərə
- 16 yaşadək olan işçilərə
- 16-18 yaşadək olan işçilərə
- hamilə və yaşıyramidək uşağı olan qadınlara, həkimlərə, müəllimlərə

341 Əmək müqaviləsinə xitam verilməsinin əlavə şərtləri hansılardır?

- işçi təqüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə, təhsil müəssisəsinə daxil olduqda
- müəssisə ləğv edildikdə
- müəssisənin mülkiyyətçisi dəyişdikdə, işçi təqüdə çıxdıqda, vəfat etdikdə
- müqavilənin müddəti bitdikdə, yeni yaşayış yerinə köçdükdə, təqaüdə çıxdıqda
- əmək şəraitinin şərtləri dəyişdikdə, işçi vəfat etdikdə

342 Əmək müqaviləsi nədir?

- e) "c" və "d" bəndləri
- c) işgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
- b) işgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir
- a) işgötürənlə əmək kollektivi arasında yazılı formada bağlanan əmək, sosial, iqtisadi, məşət və digər məsələləri tənzimləyən müqavilədir
- müəyyən peşə, sahə işçiləri üçün əkk şəraitinin yaradılması üzrə öhdəlikləri əks etdirən müqavilədir

343 Əmək stajına görə hansı pensiya yaş həddi müəyyən edilmişdir?

- kişilər 63 yaş 33 il əmək stajı, qadınlara 57 yaş 15 il əmək stajı

- kişilər 65 yaş 20 il əmək stajı, qadınlar 51 yaş 20 il əmək stajı
- kişilər 62 yaş 32 il əmək stajı, qadınlar 57 yaş 30 il əmək stajı
- kişilər 65 yaş 30 il əmək stajı, qadınlar 60 yaş 25 il əmək stajı
- kişilər 63 yaş 25 il əmək stajı, qadınlar 60 yaş 20 il əmək stajı

344 Məşgulluq nə deməkdir?

- vətəndaşın istehsal və yaradıcı əməyə öz qabiliyyətini sərf etmək hüququdur
- AR vətəndaşlarının və əcnəbilərin respublika qanunvericiliyinə zidd olmayan qazanc gətirən fəaliyyətidir
- baş məşgulluq idarəsində qeydiyyatda olan vətəndaşların gəlir gətirən fəaliyyətidir
- yalnız AR vətəndaşlarının respublika qanunvericiliyinə zidd olmayan fəaliyyətidir
- vətəndaşların qazanc gətirən hər hansı fəaliyyətidir

345 Kollektiv sazişin növləri hansılardır?

- baş, xüsusi, tarif]
- peşə, sahə, sosial
- baş, əlavə
- baş, sahə, ərazi
- sahə, ərazi

346 Kollektiv saziş nədir?

- müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, sosial müdafiə üzrə öhdəlikləri əks etdirən normativ aktdır
- kollektiv müqavilənin bir növüdür
- əməyin ödənilməsi, məşgulluq, əməyin mühafizəsi və s. şərtləri əks etdirən normativ aktdır
- güzəştli əmək və sosial iqtisadi şərtlər nəzərdə tutan hüquqi aktdır
- kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsini əks etdirən sənəddir

347 Kollektiv müqavilə nədir?

- əmək kollektivləri ilə həmkarlar ittifaqı təşkilatları ilə bağlı müqavilədir
- əmək hüququnun mənbəyidir
- notariat qaydasında təsdiq edilən sənəddir
- əməyin şərtlərini, əmək şəraitinin təmin edilməsi ilə bağlı məsələləri müəyyən edən hüquqi aktdır
- işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan müqavilədir

348 İşəgötürən əmək müqavilsini hansı hallarda ləğv edir?

- müəssisə ləğv edildikdə, işçilərin sayı ixtisar edildikdə, işçi əmək funksiyasını yerinə yetirmədikdə;
- işçi vəfat etdikdə, hərbi xidmət çağırıldıqda, işçilərin sayı ixtisar edildikdə;
- əmək şəraitinin şərtləri dəyişdikdə, işçi hərbi xidmətə çağırıldıqda
- işçi azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə, əmək funksiyasını yerinə yetirmədikdə, müqavilənin vaxtı bitdikdə;
- müqavilənin müddəti bitdikdə, müəssisə ləğv edildikdə, işçi vəfat etdikdə

349 əmək məzuniyyətinin müddəti

- 21,25,30,42
- 21,30
- 21,30,56
- 30,56
- 30,60

350 Məzuniyyətin növləri

- əmək, analıq, sosial
- əmək, sosial, təhsil və yaradıcılıq, ödənişsiz
- əsas, əlavə, ödənişsiz, ödənişli

- təhsil və yaradıcılıq, əmək, ödənişli, sosial
- əmək, analıq

351 Tətilin keçirilməsi özündə hansı mərhələləri birləşdirir?

- işin dayandırılması və barışdırıcı prosedurların həyata keçirilməsi
- tətilin keçirilməsi haqqında qərarın qəbulu və elan edilməsi
- bütün cavablar düzdür
- razılığın əldə edilməsi və tətilin başa çatması
- zəruri olduğu halda tətilin dayandırılması

352 İşəgötürən nə qədər müddətə yazılı xəbərdarlıq etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilər?

- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 1 həftə qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 15 gün qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 10 gün qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 5 gün qalmış
- müəssisəni bağlayacağı barədə lokautun elan edilməsinə ən azı 1 ay qalmış

353 Tətil nədir?

- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam və ya qismən könüllü imtina etməsi
- işçilərin kütləvi şkildə işdən azad olması
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam və ya qismən məcburi imtina etməsi
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından qismən könüllü imtina etməsi
- işçilərin müvəqqəti olaraq əmək funksiyalarının icrasından tam könüllü imtina etməsi

354 Əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti nə qədərdir?

- 1 aydan çox olmamalıdır
- 7 iş gündündən çox olmamalıdır
- 5 iş gündündən çox olmamalıdır
- 10 iş gündündən çox olmamalıdır
- 15 iş gündündən çox olmamalıdır

355 Kollektiv əmək mübahisələrinin həlli üçün hansı barışdırıcı üsullardan istifadə olunur?

- razılaşdırıcı komissiyadan, vasitəcidən və əmək arbitrajından
- razılaşdırıcı komissiyadan
- vasitəcidən
- əmək arbitrajından
- vasitəcidən və əmək arbitrajından

356 İşçilərin həyatına və sağlamlığına dəymmiş ziyanın ödənilməsi ilə bağlı iddia müddəti nə qədərdir?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində
- bu halda iddia müddəti şamil edilmir
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində

357 Pul və əməlak tələbləri ilə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən nə qədər müddətə məhkəməyə müraciət edə bilər?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 15 gün ərzində

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində

358 İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən nə qədər müddətə məhkəməyə müraciət edə bilər?

- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 həftə ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 2 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 ay ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 15 gün ərzində
- hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 ay ərzində

359 Fərdi əmək mübahisələrinə hansı dövlət orqanı tərəfindən baxılır?

- əmək arbitrları tərəfindən
- razılaşdırıcı komissiyalar tərəfindən
- rayon (şəhər) məhkəmələri tərəfindən
- həmkarlar ittifaqı tərəfindən
- işəgötürən tərəfindən

360 Əmək qanunvericiliyində müəssisədə əməyin müdafiəsi kimi üzərinə qoyular?

- müəssisə rəhbərinin
- əmək məcəlləsinin
- icra hakimiyyəti orqanının
- həmkarlar ittifaqları təşkilatlarının
- mülkiyyətçinin

361 Kollektiv müqavilə və sazişin quruluş və məzmununu kim müəyyən edir?

- icra hakimiyyəti orqanın nümayəndəsi
- tərəflər
- həmkarlar ittifaqları təşkilatları
- əmək kollektivi
- müəssisənin rəhbəri

362 Əmək müqaviləsinin şərtlərinə hansılar aiddir?

- ümumi, əsas və əlavə şətlər
- qanunvericilikdə nəzərdə tutulan şərtlər, əsas və əlavə şərtlər, tərəflərin hüquq və vəzifələrini müəyyən edən şərtlər
- qanunvericilikdə nəzərdə tutulan zəruri şərtlər, tərəflərin razalağa əsasında müəyyənləşdirilən əlavə şətlər
- işəgötürənin müəyyən etdiyi zəruri şərtlər
- qanunvericilikdə nəzərdə tutulan, həmkarlar ittifaqları təşkilatlarının müəyyən etdiyi şərtlər

363 İşsiz statusu almaq hüququ olmayan vətəndaşlara kimlər aiddir?

- 16 yaşına çatmayanlar, iki dəfə münasib işdən imtina edənlər, ilk dəfə iş axtaranlar
- yetkinlik yaşına çatmayanlar, təqaüdçülər
- ailə başçısını itirməyə görə təyin olunmuş pensiya alanlar, 14 yaşına çatmayanlar
- qeydiyyata alındıqdan sonra iş axtarmaq məqsədilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər, yetkinlik yaşına çatmayanlar, təqaüdçülər
- 15 yaşına çatmayanlar, təqaüdçülər, iki münasib işdən imtina edənlər, ilk dəfə iş axtaranlar, azadlıqdan məhrumetmə cəzası çekənlər

364 Baş kollektiv saziş nəyi müəyyən edir?

- respublikada sosial-iqtisadi siyasetin aparılmasının razılışdırılmış ümumi prinsiplərini
- müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları üçün əmək şəraitini və sosial təminatlarını
- respublikada şirkətlərin və idarələrin həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətini
- sosial müdafiə üzrə öhdəlikləri
- ərazi xüsusiyyətləri ilə bağlı sosial-iqtisadi problemlərin həlli şərtlərini

365 Kollektiv sazişin tərəfləri kimlər ola bilər?

- həmkarlar ittifaqları birlikləri, işəgötürən
- müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri, işəgötürənin nümayəndəli orqanı
- işəgötürən, sosial qurumlar
- işçi və işəgötürən
- müvafiq icra hakimiyyəti orqanı, sosial qurumlar

366 Kollektiv müqavilənin layihəsi kim tərəfindən təsdiq edilir?

- notariat qaydasında
- əmək kollektivinin komissiyası tərəfindən
- həmkarlar ittifaqları təşkilatlarının işçilərin 50%-dən çox iştirak etdiyi ümumi konfransı tərəfindən
- müəssisənin rəhbəri tərəfindən
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən

367 Əmək müqaviləsi işəgötürən tərəfindən hansı əsaslarla ləğv edilə bilər?

- işçi vəfat etdikdə, azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə, hərbi xidmətə çağrıldığda
- müqavilənin müddəti bitdikdə, işçi vəfat etdikdə, işçi hərbi xidmətə çağrıldığda
- müqavilənin müddəti bitdikdə, müəssisə ləğv edildikdə, əmək şəraitinin şərtləri dəyişdirildikdə. İşçi mülkiyyətçiyə maddi ziyan vurduqda
- müəssisə ləğv edildikdə, işçilərin sayı ixtisar edildikdə, işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə
- müəssisə ləğv edildikdə, işçilərin sayı ixtisar edildikdə, işçi vəfat etdikdə, işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə

368 Əmək müqaviləsinə hansı hallarda tərəflərin iradəsindən asılı olmadan xitam verilir?

- işçi başqa işəgötürənlə müqavilə bağladıqda
- işçi yaşa, əlliliyə görə təqaüdə çıxdıqda, müəssisə ləğv edildikdə, məhkəmə tərəfindən fəaliyyət qabiliyətsizliyi təsdiq edildikdə, vəfat etdikdə
- işçi təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün təhsil müəssisəsinə daxil olduqda, 6 aydan çox müddətə fəaliyyət qabiliyyətini itirdikdə, vəfat etdikdə
- işçi hərbi xidmətə çağrıldığda, vəfat etdikdə, azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə, məhkəmə tərəfindən fəaliyyət qabiliyətsizliyi təsdiq edidikdə
- işçi yeni yaşayış yerinə köçdükdə, hərbi xidmətə çağrıldığda, azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə

369 Məzuniyyətin növləri hansılardır?

- əsas, əlavə, ödənişli, sosial məzuniyyət
- əmək, sosial, təhsil və yaradıcılıq, ödənişsiz məzuniyyət
- əsas, əlavə, ödənişsiz, ödənişli məzuniyyət
- təhsil və yaradıcılıq, əmək, ödənişli və sosial məzuniyyət
- əsas, əlavə, ödənişli, sosial məzuniyyət

370 Cinayətin obyektiv cəhətinin elementi yalnız hərəkət, yaxud da hərəkətsizlik əlaməti ilə xarakterizə edilirsə – belə cinayət tərkibi quruluşuna görə tərkibin hansı növünə aiddir:

- formal;
- əsas tərkib;
- maddi;
- sadə;
- mürəkkəb.

371 Cinayət tərkibinin elementlərinin biri, yaxud bir neçəsi zəruri əlamətlə yanaşı əlavə əlamətlə xarakterizə olunursa – belə tərkib, tərkiblərin təsnifatında hansı növə aid edilir:

- sadə;
- alternativ;

- formal.
- mürəkkəb;
- maddi;

372 Cinayət tərkibinin əlamətləri onun ancaq dörd elementini xarakterizə edirə, belə tərkib cinayət tərkibinin hansı növünə aiddir:

- alternativ tərkib;
- maddi tərkib.
- sadə tərkib;
- mürəkkəb tərkib;
- formal tərkib;

373 Cinayət tərkibinin elementlərini göstərin

- cinayətin tərkibinin elementləri cinayətin fikrən parçalanan dörd elementini (obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti) nəzərdə tutur;
- cinayət tərkibinin elementləri (obyekt, obyektiv aəhət, subyekt və subyektiv aəhət) cinayətin ideal obrazını yaradır, cinayət tərkibinin əlamətləri cinayətin elementlərini konkretləşdirən qanuna daxil edilən informasiyalardır.
- cinayət tərkibinin əlamətləri və cinayət tərkibinin elementləri eyni mənalı anlayışlardır;
- cinayətin fikri parçalanan dörd elementi – reallıqda yaşamış hadisənin hissələridir;
- cinayət tərkibinin elementləri – cinayət qanununa daxil edilən, cinayət hissələrinin ideal obrazıdır (anlayışıdır);

374 Cinayət tərkibini hansı əlamətlər xarakterizə edir?

- cinayətin obyektini və obyektiv cəhətini, subyektini və subyektiv cəhətini səciyyələndirilən əlamətlər.
- cinayətin obyektini və obyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- cinayətin obyektini səciyyələndirilən əlamətlər;
- cinayətin subyektini və subyektiv cəhətini səciyyələndirilən əlamətlər;
- cinayətin obyektiv cəhətini səciyyələndirilən əlamətlər;

375 Cinayət tərkibi nədir?

- hər hansı əməlin tipik əlamətlərini müəyyən edən, məntiqi-hüquqi modeldir;
- sosial mühitdə baş verən insanın davranış aktıdır;
- hüquq pozuntusunun bütün faktiki hallarıdır;
- ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin cəmidir.
- ictimai-təhlükəli əmələ verilən hüquqi qiymətdir;

376 Qüvvədə olan CM-nin hansı maddəsində cinayət məsuliyyətinin əsasları təsbit edilmişdir?

- 2-ci maddə;
- 7-ci maddə;
- 24-cü maddə.
- 19-cu maddə;
- 3-cü maddə;

377 Kim şəxsi törədilən cinayətdə təqsirli sayıb onun barəsində cəza təyin edə bilər:

- prokuror.
- konstitusiya məhkəməsi;
- apelyasiya məhkəməsi;
- məhkəmə;
- istintaq aparan müstəntiq;

378 Aşağıda sadalanan hallardan hansı məsuliyyətin əsaslarını tam əks etdirir?

- törədilən ictimai-təhlükəli əməlin təqsirli və qeyri-hüquqi olması;

- cinayətin törədilməsində təqsirin olması;
- ictimai təhlükəli və qeyri-hüquqi əməlin törədilməsi;
- törədilən əməldə cinayət qanununda nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin mövəaud olması;
- konkret şəxs tərəfindən cinayətin törədilməsi.

379 Cinayət məsuliyyəti nədir?

- şəxsin törətdiyi əmələ görə – müstəntiq tərəfindən onun müqəssirciliyə cəlb edilməsilə bağlı – yaranan cavabdehliyidir;
- şəxsin törətdiyi əmələ görə – barəsində qəti imkan tədbiri tətbiq edilməsilə bağlı – cavabdehliyinin yaranması;
- şəxsin törətdiyi əmələ görə – istintaq orqanı qarşısında – ifadə vermək öhdəciliyidir;
- şəxsin törətdiyi əmələ görə – məhkəmə tərəfindən dövlət adından mühakimə edilməsi və hökmlə ona cəza tətbiq edilməsilə bağlı – məhrumiyyətlərə məruz qalmaq cavabdehliyidir.
- şəxsin törətdiyi əmələ görə – barəsində ittiham aktının elan edilməsi ilə bağlı – yaranan aavabdehlikdir;

380 Cinayət məsuliyyəti nədir?

- şəxsin törətdiyi əmələ görə – müstəntiq tərəfindən onun müqəssirsizliyə cəlb edilməsilə bağlı – yaranan cavabdehliyidir;
- şəxsin törətdiyi əmələ görə – barəsində qəti imkan tədbiri tətbiq edilməsilə bağlı – cavabdehliyinin yaranması;
- şəxsin törətdiyi əmələ görə – məhkəmə tərəfindən dövlət adından mühakimə edilməsi və hökmlə ona cəza tətbiq edilməsilə bağlı – məhrumiyyətlərə məruz qalmaq cavabdehliyidir.
- şəxsin törətdiyi əmələ görə – istintaq orqanı qarşısında – ifadə vermək öhdəciliyidir;
- şəxsin törətdiyi əmələ görə – barəsində ittiham aktının elan edilməsi ilə bağlı – yaranan aavabdehlikdir

381 Cinayət törədərkən tutulan səxs nə zaman müdafiəçinin köməyindən istifadə edə bilər

- ibtidai araşdırma tamamlandıqdan sonra
- prossesual məcburiyyət tədbiri kimi həbsə alındıqdan sonra
- barəsində ittiham aktı tərtib edildikdən sonra
- tutulduqdan sonra
- ibtidai araşdırma başlandıqdan sonra

382 Tutulma və ya həbs olunma yolu ilə azadlığı məhdudlaşdırılmış səxs

- qohumlarının və dostlarının dəvət olunmasını tələb edə bilər
- jurnalistlərin və insan hüquqlarının mudeafiyyə təskilatlarının dəvət olunmasını tələb edə bilər
- prokurorunun yanına aparılmasını teleb edə bilər
- hakimin yanına aparılmasını teleb edə bilər
- vəkil dəvət olunmasını tələb edə bilər

383 Azadlıq hüququnun məhdudlaşdırma metodları hansılardır?

- Tutma, azadlıqdan məhrum etmə, məcburi qaydada gətirilmə
- məcburi qaydada gətirilmə, həbsə alma və azadlıqdan məhrum etmə
- tutma, həbsə alma və azadlıqdan məhrum etmə
- İnzibati qaydada saxlama, həbsə alma və azadlıqdan məhrum etmə
- azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə və həbsə alma

384 Azərbaycan Respublikasının Cinayət Məcəlləsi neçə maddədən ibarətdir?

- 317
- 1325
- 200
- 353
- 221

385 Cinayət anlayışı AR Cinayət məcəlləsinin aşağıda göstərilən hansı maddələrində müəyyən edilib?

- 14

- 41
- 31
- 15
- 24

386 Cinayət qanunu nə vaxt qüvvəyə minir?

- Qanun layihəsi Milli Məclisdə qəbul edilən və mətbuatda dərc edilən gündən qüvvəyə minir
- Qanun layihəsi Milli Məclisdə qəbul edildiyi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir
- Qanun layihəsi Milli Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən sonra və məlumatda dərc edilən gündən (qanunda başqa göstəriş yoxdursa) qanun qüvvəyə minmiş hesab edilir
- qanun layihəsi Mili Məclisdə qəbul edildikdən dərhal sonra qüvvəyə minir
- qanun layihəsi Mili Məclisdə qəbul edildikdən, Prezident tərəfindən təsdiq edildikdən, habelə mətbuatda dərc edildikdən sonra 24 saat müddədində qüvvəyə minir

387 Əla alma, sövdələşmə, hədə-qorxu gəlmə ilə cinayət törətməyə sövq edən şəxs necə adlanır?

- İcraçı
- Təşkilatçı
- Təhrikçi
- iştirakçı
- Köməkçi

388 Azərbaycan Respublikasının cinayət qanunvericiliyi hansı normativ-hüquqi aktlardan ibarətdir?

- AR Konstitusiyasından, AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquq normaları
- AR Cinayət Məcəlləsindən, məhkəmə presidentlərindən, adətlərdən.
- AR Cinayət Məcəlləsindən, Prezidentin sərəncamlarından;
- Yalnız AR Cinayət Məcəlləsindən;
- AR Cinayət Məcəlləsindən, beynəlxalq hüquqi normalardan;

389 Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?

- 14 yaş
- istənilən yaş həddi
- 20 yaş
- 18 yaş
- 16 yaş

390 Cinayətin obyekti deyiləndə nə başa düşülür?

- Cinayət hüququ tərəfindən qorunan ictimai münasibətlər məcmusu;
- cinayət törədildikdə istifadə olunan ələt.
- obyektiv dünyanın predmeti hansına cinayət törədildikdə bilavasitə təsir göstərilir;
- insan və vətəndaş hüquq və azadlıqları, mülkiyyət və ictimai qaydalar və cəza təhdidi ilə qorunan digər ictimai münasibətlər
- Məhkəmə qərarları ilə qorunan ictimai münasibətlər məcmusu;

391 Cinayət subyektlərinin əlamətləri hansıdır?

- anlaqsızlıq
- ictimai təhlükəli əməlin törətməsi;
- Anlaqlı vəziyyətdə olması;
- 16 yaşına çatdıqda
- Qanunda göstərilən yaş həddinə çatması, anlaqlı vəziyyətdə olması;

392 Cinayətin törədildiyi vaxt hansı andan başlayır?

- Ictimai təhlükəli əmələ cəhd edilməsi anından.

- İctimai təhlükəli əməlin həyata keçirilməsi anından;
- İctimai təhlükəli nəticənin baş verdiyi andan;
- İctimai təhlükəli əməlin törədildiyi andan;
- İctimai təhlükəli əməlin törədilməsinin məlum olduğu andan;

393 Cinayət huququ nədir?

- Mülki hüququn bir bölməsidir;
- Bu elm cinayət hüquqi nəzəriyələrin və ideyaların cinayətin və cəza haqqında təssəfürün yaranması onun tarixi inkişafı perspektivləri və vəziyyəti haqqında sistemdir
- Cinayət prosesual hüququn bir hissəsidir.
- Adətlərdir
- Məkəmələrin qərarlarıdır;

394 Hansı alternativ cavabda cinayət hüququnun tənzim predmeti aydın ifadə edilmişdir:

- törədilən cinayətə görə cəzanın tətbiqilə bağlı məsələlərin tənzimi;
- cinayət hüququ ilə qorunan ictimai münasibətlərdir;
- cinayət hüququnun predmeti – cinayətin törədilməsilə yaranan ictimai münasibətlərdir;
- cinayətin törədilməsi ilə cinayət məsuliyyəti məsələsinin yaranmasının tənzimi;
- cinayət hüquq normaları ilə tənzim edilən münasibətlər.

395 Cinayətin obyektiv cəhətinin elementi hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də ictimai təhlükəli nəticə ilə səciyyələnir, belə tərkib quruluşuna görə tərkibin hansı növünə aiddir:

- formal.
- kəsik;
- mürəkkəb;
- maddi;
- sadə;

396 Cavabların hansında cinayət hüququnun prinsipinin təyinatı daha dəqiq müəyyən edilmişdir:

- cinayət hüququnun prinsipi – əməlin kriminallaşdırılması və əməllerin cinayət olmasını aradan qaldıran, cinayət məsuliyyətinin diferensasiyası ilə bağlı fəaliyyətin rəhbər istiqamətləridir.
- cinayət hüququnun prinsipi – məsuliyyətin həlli ilə cəza təyini ilə, məsuliyyətdən və cəzadan azad etmə ilə bağlı rəhbər ideyalardır (istiqamətlərdir);
- cinayət hüququnun prinsipi – cinayət hüquq normasında təsbit olunan, cinayət hüququnun və onun institutlarının təbiətini müəyyən edən, cinayətkarlıqla mübarizədə hüquq yaradıcılığının və hüququn tətbiqi ilə bağlı fəaliyyətin əsas istiqamətləridir;
- cinayət hüququnun prinsipi – cinayət hüququnun tətbiqi ilə bağlı rəhbər ideyalardır;
- cinayət hüququnun prinsipi – cinayətin tövsiyi və cəza təyini ilə bağlı əsaslardır;

397 Cavabların hansında cinayət hüququnun vəzifələri daha dolğun ifadə edilmişdir:

- cinayət hüququnun vəzifəsi – Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdır;
- cinayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır;
- cinayət hüququnun vəzifəsi – şəxsiyyəti, onun həyatını, səhhətini, şərəf və ləyaqətini, vətəndaşların konstitusion hüquqlarını, mülkiyyəti qorumaq;
- cinayət hüququnun vəzifəsi – sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaşın hüquq və vəzifələrini, mülkiyyət, iqtisadi fəaliyyət, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühit, respublikanın konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaq.
- cinayət hüququnun vəzifəsi – insan və vətəndaşın hüquq və azadlıqlarını qorumaqdır

398 Hansı cinayət qanununun geriye qüvvəsi vardır?

- əməlin cəzalanmalı olmasını müəyyən edən qanunun;
- cəzani yüngülləşdirən ara qanunlar.
- əməlin ictimai təhlükəliliyini aradan qaldıran, yaxud da cəzani yüngülləşdirən qanunun;

- cəzanı ağırlaşdırın qanun;
- qüvvədə olan qanunu ləğv edən, yaxud da dəyişdirən qanun;

399 Qanunda sanksiyanın hansı növləri nəzərdə tutulur?

- göndərici sanksiya.
- nisbi-müəyyən, alternativ sanksiya;
- nisbi-müəyyən sanksiya;
- mütləq-müəyyən sanksiya;
- mütləq qeyri-müəyyən sanksiya;

400 Cinayət Məcəlləsində dispozisiyanın hansı növləri nəzərdə tutulur?

- blanket, təsviri, alternativ, qarışiq.
- sadə, alternativ, təsviri, blanket;
- göndərici, təsviri, alternativ, blanket;
- təsviri, blanket, göndərici;
- sadə, təsviri, göndərici, blanket;

401 Aşağıda formula edilən hansı hal cinayət hüququnun humanizmini nisbətən tam ifadə edir:

- bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə almağa yol verilmir;
- cəzanı ağırlaşdırın qanun geriyə şamil edilmir;
- yetkin yaşına çatmayanların törendiyi cinayətə görə tətbiq edilən azadlıqdan məhrum etmənin müddəti 10 ildən artıq ola bilməz.
- cinayət Məcəllsi insanların təhlükəsizliyini təmin edir, cinayətə görə tətbiq edilən cəza aisməni əzab vermək, insan ləyaqətini alçaltmaq məqsədi güdmür;
- cəzanı yüngülləşdirən və əməlin kriminallığını aradan qaldıran qanun geri şamil edilir;

402 Təqsirə görə məsuliyyət prinsipinə verilən cavabların hansı doğrudur:

- təqsirə görə məsuliyyət prinsipi – törədilən əməlin ictimai təhlükəliliyinin şüurla əhatə olunmasını və müəyyən motivlə törədilməsini nəzərdə tutur.
- Təqsirə görə məsuliyyət prinsipi – törədilən ictimai təhlükəli əmələ qəsdən, yaxud ehtiyatsızlıq formasında psixi münasibət ifadə edilməsini nəzərdə tutur;
- təqsirə görə məsuliyyət prinsipi – qanuna cinayət sayılan əməlin qəsdən törədilməsini nəzərdə tutur;
- təqsirə görə məsuliyyət prinsipi – şəxsin törendiyi ictimai təhlükəli əmələ ehtiyatsızlıq formasında psixi münasibətin ifadə edilməsini nəzərdə tutur;
- təqsirə görə məsuliyyət prinsipi – törədilən ictimai təhlükəli əmələ və onun nəticəsinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər;

403 Alternativ cavabların hansında cinayət hüququnda qanunçuluq prinsipi daha dolğun ifadə edilmişdir:

- qanunçuluq prinsipi – şəxsin törendiyi əmələ görə cinayət qanununun normasını dəqiqlik seçilməsini tələb edir.
- Qanunçuluq prinsipi – əməlin cinayət sayılmasını və belə əməllərə görə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi Cinayət Məcəllsi ilə müəyyən edilir;
- qanunçuluq prinsipi – cinayət qanununun tətbiqi ilə bağlı hüquq-mühafizə orqanlarının fəaliyyətinin ancaq qanuna əsaslanmasını müəyyən edir;
- qanunçuluq prinsipi – şəxsin cinayət tərkibi yaradan əməlinə görə məsuliyyətə alınmasını müəyyən edir;
- qanunçuluq prinsipi – hüquq pozuntusuna görə ancaq qanunda nəzərdə tutalan tənbəh tətbiq edilir;

404 Cinayətlərin növləri

- az ağır, ağır, böyük ictimai təhlükə törədən, xüsusiylə cinayətlər ağır ;
- yüngüli, ağır, xüsusiylə ağır cinayətlər;
- böyük ictimai təhlükə törətməyən, yüngül, ağır cinayətlər
- böyük ictimai təhlükə törətməyən, az ağır, ağır, xüsusiylə ağır cinayətlər
- yüngül və ağır cinayətlər

405 Cinayət tərkibi

- obyektiv və subyektiv əlamətlər
- obyekt və subyekt;
- obyekt, obyektiv cəhət, predmet;
- obyekt, obyektiv cəhət, subyekt, predmet;
- cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik

406 AR-da ölüm cəzası hansı tarixli qanunla ləğv edilib?

- 30.12.2001-ci il
- 29.10.2001-ci il;
- 10.02.1998-ci il;
- 30.12.1999-cu il;
- 01.09.2000-ci il

407 Aşağıda sadalanan normalardan hansı müəyyən hərəkətlərin edilməsində məhdudiyyətləri nəzərdə tutur?

- səlahiyyətverici
- məhdudlaşdırıcı
- icazəverici
- [yenstimullaşdırıcı və stimullaşdırıcı
- stimullaşdırıcı

408 Aşağıda sadalanan normalardan hansı müəyyən hərəkətlərin edilməsini təyin edir?

- qadağanedici
- məhdudlaşdırıcı
- səlahiyyətverici
- həvəsləndirici
- icazəverici

409 Ruhi xəstələr, alkaqolizmə və narkomanlığa düşər olmuş şəxslər qanuni əsaslarla tutulduqdan sonra dərhal

- vəkilin yanına gətirilir
- həkimin yanına gətirilir
- məcburi müalicəyə göndərilir
- prokurorun yanına gətirilir
- hakimin yanına gətirilir

410 Zəruri müdafiyəni nə xarakterizə edir?

- Müdafiə həddini tam aşmaq şərti ilə qəsd edənə zərər vurmaq
- Qəsd edənə istənilən zərəri vurmaq
- dövlətin və cəmiyyətin mənafelərini ictimai təhlükəli qəsdən qoruyarkən qəsd edənə zəruri müdafiə həddini aşmadan zərər vurmaq
- ictimai təhlükəlilik dərəcəsini aşmaq şərti ilə cinayət törətmək, qəsd edənə zərər vurmaq
- Qəsdin xarakter və ictimai təhlükəlilik dərəcəsini aşmaq şərti ilə qəsd edənə zərər vurmaq

411 Cinayətin ehtiyatsızlıqdan törədilməsi əməlin

- cinayətkarcasına özünəqüvənmə və ya cinayətkarcasına etinasızlıqdan törədilməsi
- əsəbi gərginlik vəziyyətində törədilməsi
- səhlənkarlıqdan törədilməsi başa düşülür
- cinayətkarcasına tamah niyyəti ilə törədilməsi
- cinayətkarcasına qəsdnən törədilməsi

412 Hansı əməllər (hərəkət və ya hərəkətsizlik) cinayət hesab oluna bilər ?

- Cəzalandırıldıqda

- Qeyri-qanuni hesab edildikdə
- İctimai təhlükəli hesab edildikdə
- Məhkəmə qərarı ilə müəyyən olunduqda
- subuta yetirildikdə

413 Cinayətin obyektiv cəhətlərininə aiddir:

- dolayı qəsd
- cinayətin məqsədi
- cinayətin motivi
- birbaşa qəsd
- cinayətkarların hərəkət və hərəkətsizliyi

414 Təqsir dedikdə nə başa düşülür?

- İctimai təhlükəli əməlin ehtiyatsızlıq dan törədilməsi
- İctimai təhlükəli əməlin bibaşa qəsdlə törədilməsi
- Cinayətin ictimai təhlükəli edilməsi
- Cinayət törətdiyi anda öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək
- Şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətlər

415 Təsnifatına görə cinayətlər:

- az ictimai təhlükə törədən, yüngül, xüsusilə ağır cinayətlərə bölünür
- yüngül, az ağır və xüsusilə ağır cinayətlərə
- böyük ictimai təhlükə törətməyən, yüngül, ağır və xüsusilə ağır cinayərlərə
- böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayərlərə
- az ictimai təhlükə törədən, yüngül, ağır və xüsusilə ağır cinayətlərə

416 Cinayət nədir?

- ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) zəruri müdafiə vəziyyətində törədilməsi
- İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi;
- ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi
- istənilən əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi
- qadağan olunmuş istənilən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi

417 Cinayət Məcəlləsi ilə yetkinlik yaşına çatma yanları dedikdə, kimlər başa düşülür?

- cinayət törədərkən on səkkiz yaşı tamam olmuş, lakin iyirmi yaşına çatmamış şəxslər
- cinayət törədərkən on səkkiz yaşına çatmamış şəxslər
- cinayət törədərkən on altı yaşına çatmamış şəxslər
- cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on altı yaşına çatmamış şəxslər
- cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmamış şəxslər

418 Başqa şəxsi cinayət törətməyə sövq edən şəxs necə adlandırılır?

- icraçı
- İştiraqçı
- Köməkçi
- Təşkilatçı
- təhrikçi

419 CM ilə cəzanı yüngülləşdirən hallara aiddir:

- az ağır cinayətin törədilməsi
- Cinayətin sərxoş vəziyyətdə olan şəxs tərəfindən törədilməsi
- cinayətin ağır həyat şəraitini nəticəsində törədilməsi

- cinayətin təkrarən törədilməsi
- cinayətin ehtiyatsızlıqdan törədilməsi

420 Aşağıda sadalanan cəza növlərindən hansı yalnız əlavə cəza kimi tətbiq edilir?

- islah işləri
- Cərimə
- Müəyyən vəzifə tutma hüququndan məhrum etmə
- İctimai işlər
- əmlak müsadirəsi

421 Aşağıdakı sadalananlardan hansı İqdisadi fəaliyyət sahəsində olan cinayətlərə aiddir?

- Dələduzluq
- Oğurluq
- Qaşaqlıqlıq
- Xuliqanlıq
- Soyğunçuluq

422 Aşağıda sadalanan cəza növlərindən hansı yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə tətbiq edilmir?

- cərimə
- islah işləri
- 15 ilədək azadlıqdan məhrum etmə cəzası
- ictimai işlər
- müəyyən müddət azadlıqdan məhrum etmə

423 Aşağıda sadalanan hansı cəza növləri CM ilə ancaq əsas cəza növlərinə aid edilir?

- ictimai işlər; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması; inzibati xarakterli hərbi hissədə saxlama, müəyyən müddətdə azadlıqdan məhrum etmə
- xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, cərimə
- Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmək
- əmlak müsadirəsi, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
- nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə, ölüm cəzası

424 Azərbaycan Respublikasının hüdudlarının dan kənara məcburi çıxartma kimlərə tətbiq olunur?

- Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə
- Əcnəbilərə
- valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə
- vətəndaşlığı olmayan şəxslərə
- Azərbaycan Respublikasının vətəndaşlarına

425 Zoraklıqla bağlı soyğunçuluq quldurluqdan nə ilə fərqlənir?

- Cinayətin obyektiñə görə
- Tətbiq edilən zoraklığın xarakterinə və cinayəti başa çatma anına görə
- Yalnız cinayətin başa çatma anına görə
- Cinayətin törədilməsi üsuluna görə
- Yalnız zərərçəkmiş üzərində zoraklıq dərəcəsinə görə

426 Ömürlük azadlıqdan məhrumetmə kimlərə təyin olunmur?

- hökm çıxarılanadək otuz yaşına çatmış kişilərə
- hökm çıxarılanadək yetmiş yaşına çatmış kişilərə
- hökm çıxarılanadək yetmiş beş yaşına çatmış kişilərə
- hökm çıxarılanadək otuz yaşına çatmış kişilərə

- hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə, qadınlara, yetkinlik yaşına çatmayanlara

427 Cinayət Məcəlləsinin xüsusi hissəsi quruluşca nədən ibarətdir?

- böyük ictimai təhlükə törədən cinayətlər bölümündən
- cinayət qanununun məkana və zamana görə qüvvəsi bölümündən;
- hepoze, dispozisiya, sanksiyadan;
- dispozisiya, sanksiyadan;
- cinayət məsuliyyətinin prinsipləri və əsasları, cəzadan azad etmənin şərtlərindən;

428 CM-nin 85-ci maddəsinə görə yetkinlik yaşına catmayanlara hansı cəza növü təyin edilir

- cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrumetmə;
- ümumi rejimli tərbiyə müəssisələrinə yerləşdirmə;
- şərti məhkum etmə
- tərbiyəvi xarakterli məcburi tədbirlər;
- cərimə, islah işləri;

429 Yetkinlik yaşına catmayanlara tətbiq edilən tərbiyəvi xarakterli məcburi tədbirlərə hansılar aiddir?

- asudə vaxtinin məhdudlaşdırılması
- cərimə, islah işləri, xəbərdarlıq, asudə vaxtinin məhdudlaşdırılması;
- xəbərdarlıq, dövlət orqanının nəzarətinə verilməsi, vurulmuş ziyanın aradan qaldırılması, asudə vaxtinin məhdudlaşdırılması;
- xəbərdarlıq, cərimə, vurulmuş ziyanı ödəmək, ictimai işlər;
- ictimai işlər, islah işləri, vurulmuş zərərin əvəzinin ödənilməsi;

430 Cinayət qanununun geriyyə qüvvəsi varmı?

- cinayət törətmış şəxsin vəziyyətini yüngilləşdirdiyi hallarda;
- qanunda göstəriş olduqda;
- ehtiyatsızlıq üzündən törədilən cinayətlərdə
- iştirakçılar yetkinlik yaşına çatmadıqda;
- bütün hallarda var;

431 İctimai işlər neçə saat müəyyən edilir?

- 60 saatdan 240 saatadək;
- 50 saatdan 200 saatadək;
- 120 saatdan 300 saatadək
- 80 saatdan 280 saatadək;
- 70 saatdan 260 saatadək;

432 Cinayət törədən şəxsin verilməsi (ekstradisiya) mexanizminin həlli Azərbaycan Respublikasında hansı orqana həvalə edilir?

- Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi;
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə;
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə.
- Azərbaycan Respublikasının Ali Məhkəməsinə;
- Azərbaycan Respublikasının Baş Prokurorluğununa;

433 Cinayətin obyekti hansı yolla ziyan yetirilir:

- cinayətin obyekti sayılan ictimai münasibətin elementində dəyişiklik yaratmaqla ziyan yetirmə;
- ictimai münasibətin elementinə informasiya təsiri göstərməklə ziyan yetirmə;
- cinayətin obyekti – adətə, əxlaqa və hüquq normalarına təsir etməklə cinayətin obyekti ziyan yetirmə.
- cinayətin obyekti sayılan ictimai münasibətin elementinə fiziki təsir göstərməklə ziyan yetirilir;
- ictimai münasibətin yaranması ilə bağlı olan predmetə təsir göstərməklə obyekti ziyan yetirmə;

434 . Aşağıda xüsusi obyektə verilən anlayışlar içərisində hansı daha dəqiq anlayış sayılır

- müxtəlif qrup cinayətlərin ziyan yetirdiyi qanunla qorunan ictimai münasibətlərdir;
- bircinsli cinayətlərin qəsd etdiyi ümumi obyektin hissəsidir;
- cinayətlərin qəsd etdiyi bir qrup ictimai münasibətdir;
- cinayət qununu ilə qorunan ictimai münasibətlər qrupudur
- kompleks cinayət hüquq normaları ilə qorunan, bir-biri ilə qarşılıqlı əlaqədə olan birainsli sosial iqtisadi və siyasi münasibətlər qrupudur;

435 Aşağıda sadalanan hallar içərisində formula edilən hansı hal cinayətin bilavasitə obyektini dolğun əhatə edir?

- cinayətin bilavasitə obyekti – cinayətdən ziyan çəkən konkret dəyərdir.
- cinayətdən ziyan çəkən ictimai münasibətin hissəsidir;
- bilavasitə obyekti – ictimai təhlükəli qəsdin zərər yetirdiyi, yaxud da zərər yetirmək təhlükəsi yaratdığı konkret ictimai münasibətdir;
- konkret hərəkət aktının zərər yetirdiyi ictimai münasibətdir;
- bilavasitə obyekti – ümumi, xüsusi və növ obyektinin hissəsidir;

436 Cinayət tərkibinin obyektiv cəhətinin anlayışını nəzərdə tutan halı Aşağıda sadalanan variantlar içərisindən seçin:

- cinayətin obyektiv cəhəti – qanunla qorunan obyektdə qəsd edən – ictimai təhlükəli hərəkət və ya hərəkətsizlikdir.
- cinayət tərkibinin obyektiv cəhəti – obyektdə qəsd edən əməli xarakterizə edən əlamətlərin məcmusudur;
- cinayət tərkibinin obyektiv cəhəti – qanunla qorunan obyektdə qəsd edən konkret ictimai təhlükəli əməlin zahiri tərəfini xarakterizə edən qanunda nəzərdə tutulan əlamətlərin məcmusudur;
- cinayətin obyektiv cəhəti – obyektdə qəsd edən, müəyyən zaman və məkanda baş verən ictimai təhlükəli əməlin zahiri tərəfidir;
- cinayətin obyektiv cəhəti – qanunla qorunan obyektdə istiqamətlənən ictimai təhlükəli əməlin törədilmə prosesidir;

437 . Aşağıda göstərilən hallardan hansında cinayətdə iştirakçılığın obyektiv əlamətləri daha əhatəli göstərilmişdir?

- cinayətin subyekti üçün qanunla müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin, cinayətdə qəsdən birgə iştirakı;
- cinayətdə iki və daha artıq şəxsin iştirakı;
- cinayətin subyekti üçün müəyyən edilən əlamətlərin olub-olmamsından asılı olmayaraq cinayətdə iki və daha artıq şəxsin iştirakı;
- cinayətin subyekti üçün müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin cinayətdə iştirakı;
- cinayətin subyekti üçün qanunla müəyyən edilən əlamətlərə malik iki və daha artıq şəxsin cinayətdə birgə iştirakı;

438 İnzibati hüququn mənbələri.

- Naxçıvan Muxtar Respublikasının Qanunları
- Konstitusiya və qanunlar
- İnzibati hüquqi normalarını özündə əks etdirən müxtəlif normativ-hüquqi akrlar
- Göstərişlər, əmrlər və sərəncamlar
- Təlimatlar, qərarlar və sərəncamlar

439 İnzibati hüququn funksiyaları.

- Hüquqyaratma; hüquqicraetmə; əlaqələndirmə; hüquqmühafizəetmə funksiyaları
- Hüquqicraetmə; hüquqyaratma; hüquqmühafizəetmə funksiyaları
- Hüquqicraetmə; hüquqyaratma; təşkiletmə; əlaqələndirmə; hüquqmühafizəetmə funksiyaları
- Hüquqicraetmə; hüquqyaratma; təşkiletmə funksiyaları
- Hüquqyaratma; hüquqicraetmə; hüquqmühafizəetmə funksiyaları

440 İnzibati hüququn metodları.

- Qadağan etmə; sərəncam vermə; icazə vermə

- Sərəncam vermə; qadağan etməmə; cəzalandırma
- Aktları qəbul etmə; idarəetmə metodları; psixoloci metodlar
- Məsləhət vermə; təklif etmə; göstəriş vermə
- Qadağan etmə; icazə verməmə; təltif etmə

441 İnzibati hüququn xüsusi prinsipləri.

- Dövlət qulluğunun keçirilməsi; inzibati məsuliyyət; inzibati xətalar haqqında işlərin icraati prinsipləri və s.
- Qanunçuluq; demokratizm; dövlət qulluğunun keçirilməsi prinsipləri; inzibati məsuliyyət prinsipləri
- İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; inzibati məsuliyyət prinsipləri; inzibati xətalar haqqında işlərin icraati prinsipləri və s.
- Qanunçuluq; demokratizm; humanizm; inzibati xətalar haqqında işlərin icraati prinsipləri və s.
- Demokratizm; humanizm; inzibati məsuliyyət prinsipləri; inzibati xətalar haqqında işlərin icraati prinsipləri və s.

442 İnzibati hüququn Konstitusion (ümumi) prinsipləri.

- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik, dövlət qulluğunun keçirilməsi və s.
- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik və s.
- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik, inzibati məsuliyyət prinsipləri və s.
- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik, inzibati məsuliyyət, inzibati xətalar haqqında işlərin icraati prinsipləri və s.
- Qanunçuluq; demokratizm; humanizm; vətəndaşların qanun və hüquq tətbiqedici qarşısında bərabərliyi; dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti; insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; təqsirsizlik prezumpsiyası; ədalətlilik, dövlət qulluğunun keçirilməsi, inzibati məsuliyyət, inzibati xətalar haqqında işlərin icraati prinsipləri və s.

443 İnzibati hüququn prinsipləri.

- Sosial-siyasi; sosial-mədəni və ictimai-təşkilatı
- Ümumi və xüsusi prinsiplər
- Əlverişli prinsip; fərdi; xüsusi və şəxsi prinsip
- Məsuliyyətin labüdüyü prinsipləri, məsuliyyətin fərdiliyi prinsipləri
- Qanunçuluq; humanizm; demokratizm, qanun qarşısında bərabərlik prinsipləri

444 İnzibati hüququn sistemi.

- Əsas və yardımçı hissələr
- Xüsusi və təminəcisi hissələr
- Ümumi, xüsusi və təminəcisi
- Ümumi və xüsusi hissələr
- Birinci və ikinci hissə

445 İnzibati hüququn predmeti.

- İcra hakimiyyətinin təskili və fəaliyyəti prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərinin məcmusundan ibarətdir
- İcra hakimiyyəti orqanının fəaliyyəti prosesində yaranan mülki münasibətlər
- Cəmiyyətdə yaranan ictimai münasibətlər
- İcra fəaliyyəti prosesində yaranan idarəetmə münasibətləri
- İdrəçilik münasibətləridir

446 İnzibati hüququn anlayışı.

- İnzibati hüquq-hüquq sisteminin müstəqil sahəsi olub, yerli özünü-idaretmə sahəsində yaranan ictimai münasibətləri tənzimləyir
- İnzibati hüquq – digər hüquq sahələrindən fərqlənən və şəxsi və qeyri-şəxsi münasibətləri nizamlayan hüquq normalarının məcmusudur
- İnzibati hüquq - dövlət idarəetmə sistemində icra hakimiyyətinin həyata keçirilməsi prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizama salan, hüquq normaları məcmuəsindən ibarət olan Azərbaycan Respublikasının hüquq sisteminin sahəsidir
- İnzibati hüquq – ayrıca bir hüquq sahəsidir ki, o Nazirlər Kabinetinin fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri nizamlayır
- İnzibati hüquq – müxtəlif sahələrdə yaranan idarəetmə münasibətlərdən ibarətdir

447 Aşağıda sadalananlardan hansı inzibati hüquq normaları ilə tənzimlənir?

- alqı-satqı müqaviləsinin bağlanması
- intizam məsuliyyətinə cəlb edilmə
- işdən azad edilmə
- avtomobilin icarəsi
- təşkilatların və digər hüquqi şəxslərin qeydiyyatı

448 Aşağıda sadalanan hüquq sahələrindən hansı daha çox inzibati hüququa yaxındır?

- mülki hüquq
- əmək hüququ
- məhkəmə-icra hüququ
- konstitusiya hüququ
- cinayət hüququ

449 AR inzibati hüququn predmetini təşkil edir:

- yerli özünüidarəetmə ilə bağlı ictimai münasibətlər
- məhkəmə sisteminin təşkili ilə bağlı münasibətlər
- dövlət idarəciliyinin təşkili və fəaliyyəti sahəsində yaranan münasibətlər
- dövlətin hüquq-mühafizə orqanlarının fəaliyyətinin təşkili ilə bağlı ictimai münasibətlər
- dövlət idarəetməsi və icra hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti ilə bağlı ictimai münasibətlər

450 İnzibati hüququn sistemi ibarətdir:

- xüsusi və ixtisaslaşmış hissədən
- ümumi və ixtisaslaşmış hissədən
- ümumiyyətlə bölünmür
- ümumi və xüsusi hissədən
- ümumi və yarımsahələrdən

451 İnzibati hüququn metodunu təşkil edir:

- inzibati hüquq nəzəriyyəsinə əsasən nəzərdə tutulmayıb
- dispozitiv metod
- yalnız imperativ metod
- imperativ və dispozitiv metod
- dispozitiv, istisna hallarda imperativ metod

452 İnzibati hüququn xüsusi hissəsinə daxildir:

- inzibati məcburetmə üzrə münasibətləri tənzim edən normalar
- inzibati hüququn müxtəlif subyektlərinin hüquqi statusunu müəyyən edən münasitələri tənzimləyən normalar
- ayrı-ayrı idarəetmə sahələrindəki ictimai münasibətləri tənzim edən normalar
- döllət qulluğu və inzibati məcburetmə üzrə münasibətləri tənzim edən normalar
- inzibati məsuliyyət və inzibati proses üzrə münasitələri tənzim edən normalar

453 İnzibati hüquq:

- dövlət və xüsusi şirkətlərin fəaliyyətinin idarəedilməsi üzrə məsələləri öyrənir
- dövlət orqanları və təşkilatlarında idarəetmə sistemi məsələlərini öyrənir
- ictimai və dini birliklərin idarəedilməsini üzrə məsələləri öyrənir
- qeyri-hökumət təşkilatlarının idarəedilməsi üzrə məsələləri öyrənir
- dövlətin hakimiyyət (tabeçilik), icra orqanları və siyasi partiyalarının idarəedilməsi üzrə məsələləri öyrənir

454 İnzibati hüquq əsasən istifadə edir:

- məhdudiyyətlər və icazələrdən
- icazə və qadağalardan
- qayda və qadağalardan
- icazə və qaydalardan
- icazələrdən

455 Normativ-hüquqi aktların maddələrində mövcud olan hüquq normalarının ifadə üsulları.

- Sadə;mürəkkəb, göndərici, blanket ifadə üsulları
- Sadə;mürəkkəb, göndərici ifadə üsulları
- Sadə;mürəkkəb, göndərici, alternativ ifadə üsulları
- Sadə;mürəkkəb, alternativ ifadə üsulları
- Birbaşa; göndərici; blanket ifadə üsulları

456 Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş sanksiyanın növləri.

- Sadə;mürəkkəb, göndərici, blanket
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ
- Sadə;mürəkkəb, alternativ
- Sadə, təsviri, göndərici, blanket
- Mürəkkəb, təsviri, göndərici

457 Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş dispozisiyanın növləri.

- Sadə, təsviri, göndərici, blanket
- Sadə, mürəkkəb, alternativ
- Sadə, alternativ, blanket
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş, alternativ

458 Hüquq ədəbiyyatında və müxtəlif normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hipotezanın növləri.

- Sadə, təsviri, göndərici, blanket
- Sadə, mürəkkəb, alternativ
- Mütləq-müəyyən edilmiş, nisbi-müəyyən edilmiş; alternativ
- Sadə, təsviri, blanket
- Sadə, təsviri, göndərici, blanket, mütləq-müəyyən edilmiş

459 İnzibati hüquqi normasının strukturu (quruluşu).

- Davranış qaydası
- Hipoteza, dispozisiya və sanksiya
- Hipoteza və sanksiya
- Dispozisiya və mükafatlandırma
- Ehtimal və nəticə

460 İnzibati hüquq normasının anlayışı.

- Yerli özünüidarəetmə sahəsində yaranan ictimai münasibətləri müəyyən edən davranış qaydasıdır
- : İcra hakimiyyətinin təşkili məqsədi ilə müəyyən edilən davranış qaydalarıdır
- Müxtəlif davranış qaydalarının növləridir

- Dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin fəaliyyəti sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri tənzimləmə məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydalarıdır
- Cəmiyyətdə yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizamlayan davranış qaydalarıdır

461 İnzibati hüquq elminin funksiyaları.

- Nəzəri; tətbiqi; təbiyəvi funksiyaları
- Nəzəri; tətbiqi; praktiki funksiyaları
- Nəzəri; praktiki funksiyaları
- Tətbiqi; təbiyəvi; praktiki funksiyaları
- Nəzəri; təbiyəvi; praktiki funksiyaları

462 Normativ-hüquqi aktların sistemləşdirilməsinin formaları.

- Yalnız məcəllələşdirmə
- Əsaslar; məcəllə;nizamnamə, əsasnamə
- Məcəllələşdirmə; inkorporasiya; konsolidasiya
- Xronoloji inkorporasiya; predmet üzrə (sistematik) inkorporasiya
- Hüquq normalarının səlahiyyətli orqanlar tərəfindən qüvvədə olan normativ-hüquqi aktların məcmuəsinin nəşri yolu ilə qaydaya salınmasıdır

463 Dövlətlər arası sazişlər:

- qanunvericiliklə nəzərdə tutulmamışdır
- inzibati hüququn mənbəyi ola bilməz
- inzibati hüququn mənbəyi ola bilər
- müvafiq hal üzrə prezidentin qərarı olduqda inzibati hüququn mənbəyi ola bilər
- müvafiq hal üzrə hökumətin qərarı olduqda inzibati hüququn mənbəyi ola bilər

464 İnzibati hüquq münasibətinin elementləri hansılardır?

- məzmun, obyekt;
- icra hakimiyyəti orqanı, fiziki şəxslər;
- vətəndaş, təşkilatlar
- fiziki şəxslər,hüquqi şəxslər
- subyekt, obyekt, məzmun;

465 İnzibati tənbehin növləri

- xəbərdarlıq, ictimai işlər, müsadirə;
- cərimə, islah işləri, inzibati həbs;
- müsadirə, zərərin ödənilməsi
- ictimai işlər, islah işləri, inzibati həbs, cərimə;
- xəbərdarlıq, cərimə, müsadirə, inzibati həbs;

466 İnzibati xəta tərkibi

- obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət;
- subyekt, hüquqaziddə əməl;
- obyekt və subyekt
- obyekt, təqsir;
- obyekt, subyekt, təqsir;

467 İctimai birliklərin aktları:

- ictimai birliklərin təşkili ilə bağlı məsələlərdə inzibati hüququn mənbəyi ola bilər
- inzibati hüququn mənbəyi ola bilər
- inzibati hüququn mənbəyi ola bilməz
- ictimai birliklərin fəaliyyəti ilə bağlı məsələlərdə inzibati hüququn mənbəyi ola bilər
- hökumətin qərarına əsasən inzibati hüququn mənbəyi ola bilər

468 İnzibati hüququn mənbəyini əsasən təşkil edir:

- dini birliklərin aktları
- hakimiyyətin nümayəndəli orqanlarının aktları
- məhkəmə aktları
- ictimai birliklərin aktları
- dövlət idarəciliyi üzrə aktlar

469 İnzibati hüquq normaları öz əksinitapır:

- rayon yerli özünüidarəetmə orqanlarının qərarlarında
- konstitusiyada
- prokurorun etirazında
- məhkəmənin hökmündə
- dövlət təşkəti rəhbərinin əmrində

470 İnzibati hüquq normaları qaydaya əsasənformada olur:

- bir qayda olaraq imperativ
- istənilən
- bir qayda olaraq dispozitiv
- dispozitiv, istisna hallarda imperativ
- ancaq dispozitiv

471 Normativ-hüquqi aktların qüvvəyə minməsi qaydaları.

- Dərc edildiyi gündən; imzalandığı gündən; aktın özündə göstərildiyi gündən. Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılaraya çatdırıldığı gün ola bilər
- Dərc edildiyi gündən; imzalandığı gündən
- Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılaraya çatdırıldığı gün ola bilər
- Dərc edildiyi gündən; aktın özündə göstərildiyi gündən
- Dərc edildiyi gündən, aktın özündə göstərildiyi gündən

472 İnzibati hüquq normaların fiziki şəxslərə təsirinə görə növləri.

- Bütün vətəndaşlara və vətəndaşların ayrı-ayrı kateqoriyalara şamil edilən normalar
- Məcburedici, qadağanedicili, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- Uzun müddətli, orta müddətli və qısa müddətli
- Müddətli və müddətsiz normalar
- Ümumdüvlət, muxtarİyyət, yerli, lokal, xüsusi normalar

473 İnzibati hüquq normaların məkanda təsirinə görə növləri.

- Məcburedici və qadağanedicili normalar
- Ümumdüvlət, muxtarİyyət, yerli, lokal və xüsusi normalar
- Ümumdüvlət və xüsusi normalar
- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalara şamil edilən normalar
- Müddətli və müddətsiz normalar

474 İnzibati hüquq normaların zamanda təsirinə görə növləri

- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalara şamil edilən normalar
- Müddətli və müddətsiz normalar
- Məcburedici, qadağanedicili, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- Ümumdüvlət, muxtarİyyət, yerli, lokal, xüsusi normalar
- Uzun müddətli, orta müddətli və qısa müddətli

475 İnzibati hüquq normaların hüquqi məzmununun xarakterinə görə növləri.

- Uzun müddətli, orta müddətli və qısa müddətli

- Bütün vətəndaşlara, vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar
- Müddətli və müddətsiz normalar
- Məcburedici, qadağanedici, səlahiyyətverici, həvəsləndirici, məsləhətverici normalar
- Ümumdövlət, muxtarıyyət, yerli, lokal, xüsusi normalar

476 İnzibati hüquq normalarının təsnifat meyarları.

- Tənzimləmə predmetinə görə, hüquqi məzmununun xarakterinə görə; zamanda təsirinə görə; məkanda təsirinə görə; fiziki şəxslərə təsirinə görə; nizamasalma predmetinə görə
- Bütün vətəndaşlara, icazəverənlər, maddi-prosessual
- İntizam hakimiyyəti subyektlərinin səlahiyyətlərinə görə
- Yuxarı və aşağı icra hakimiyyəti orqanları qəbul etdiyinə görə
- Kainatda qüvvəsinə görə; dəqiqliyinə görə, “ağırlığına” görə

477 İnzibati hüquq normaları öz məzmununa (tənzimləmə predmetinə) görə əsas növləri.

- Cinayət və cinayət prosesual hüquq normaları
- Maddi və inzibati hüquq normaları
- Maddi və prosessual inzibati hüquq normaları
- Maddi və intizam inzibati hüquq normaları
- Cinayət və inzibati hüquq normaları

478 İnzibati hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edir:

- qanunvericiliklə müəyyən olunmamışdır
- ancaq inzibati hüquq pozuntuları ilə bağlı hərəkətlər
- ancaq hərəkətlər
- ancaq hadisələr
- hadisələr və hərəkətlər

479 İnzibati hüquq münasibətlərinin əsas əlamətləri ondan ibarətdir ki....

- inzibati hüquq münasibətləri mütləq hüquq pozuntularından irəli gəlir
- inzibati hüquq münasibətlərində bir qayda olaraq dövlət orqanı iştirak edir
- ictimai hüquq münasibətləri ilə tənzimlənir
- inzibati hüquq münasibətlərini subyektləri əsasən təşkilatlardır
- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr məhkəmə qaydasında həll olunur

480 İnzibati hüquq münasibətlərinin tənzimləndiyi norma:

- inzibati hüquq normaları
- konstitusiya huququ normaları
- cinayət hüququ normaları
- konstitusiya və inzibati hüquq normaları
- mülki hüquq normaları

481 İnzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr həll olunur:

- yalnız məhkəmə qaydasında
- yalnız inzibati qaydada
- tərəflərin razılığı ilə
- inzibati və məhkəmə qaydasında
- mütləq ibtidai inzibati qaydada baxılmaqla məhkəmə qaydasında

482 İnzibati hüquq münasibətlərində həmişə iştirak edir:

- prokuror
- dövlət orqanı
- vətəndaş

- qeyri-hökumət təşkilatı
- dövlət təşkilatları

483 İnzibati hüquq münasibətləri.....:

- müqavilə xarakterli xüsusi-hüquqi münasibətlərdir
- korporativ xarakterli xüsusi-hüquqi münasibətlərdir
- ictimai-hüquqi münasibətlərdir
- xüsusi-hüquqi münasibətlərdir
- təşkilati xarakterli xüsusi-hüquqi münasibətlərdir

484 İnzibati hüquq münasibətləri yaranır:

- əmlak üzrə müqavilə və sazişlərin bağlanması sahəsində
- sosial ətminat sahəsində
- cinayət üzrə cəzaların icrası sahəsində
- korporativ idarəetmə sahədə
- dövlət idarəetməsi sahəsində

485 İnzibati hüquq münasibətləri üçün xarakterikdir:

- məhkəmə qaydasında olduğu kimi inzibati qaydada da şikayət verilə bilər
- iştirakçılarından biri mütləq icra hakimiyyəti orqanı və ya vəzifəli şəxs olmalıdır
- bir qayda olaraq əmlak münasibətlərini tənzimləmir
- cinayətin törədilməsi ilə bağlı deyil
- məhkəmə müdafiəsi ilə təmin olunmayıb

486 Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti nə qədərdir

- 5
- 3
- 10
- 8
- 6

487 Sahib qadağan olunmuş özbaşınalıq zamanı güc işlədə bilərmi?

- heç bir halda bilməz
- istənilən halda bilər
- son zərurət halını aşmamaqla bilər
- zəruri müdafiə həddini aşsa da, bilər
- şəraitli nəzərə almamaqla əsassız güc hərəkətlərindən çəkinməklə, bilər

488 Vicdanlı sahib əmlakı geri qaytarılarkən əmlakın nəyini özündə saxlaya bilər?

- əşyanın ləvazimatını
- əmlakın ayrıla bilən öz yaxşılaşdırılmalarını
- əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırılmaları
- özünün həyata keçirdiyi konstruksiyaları
- vicdanlı sahib əmlakı geri qaytarılarkən heç nəyi özündə saxlaya bilməz

489 Mülkiyyətçinin üzərinə əşyaya qulluq və ya onu saxlamaq vəzifəsi qoyula bilərmi?

- əşyaya qulluq olunmaması ictimai mənafelərə qəsd edərsə, belə vəzifə qoyula bilər
- heç bir halda qoyula bilməz
- əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edərsə, belə vəzifə qoyula bilməz
- əşya mədəni sərvət sayılırsa belə vəzifə qoyula bilər
- istənilən halda qoyula bilər

490 Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi haqqında mübahisələrə hansı məhkəmədə baxılmalıdır

- vergilər nazirliyinin kollegiyasında
- hüquqi şəxslərin ərazi qeydiyyat orqanlarında
- ərazi üzrə ümumi məhkəmədə
- inzibati-iqtisad məhkəməsində
- Ədliyyə nazirliyini kolleqiyasında

491 Göstərişlərdən hansı mülki məhkəmə icrahatının mərhələlərinə aid deyildir

- apellyasiya instansiyasında icrahat
- birinci intansiya mərkəməsində icrahat
- əlavə cassasiya instansiyalarında icrahat
- cassasiya instansiyasında icrahat
- yeni açılmış hallar üzrə icrahat

492 Şəxs dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka hansı halda mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər?

- 50 il fasılısiz və etirazsız sahiblik etmişə
- 10 il fasılısiz və etirazsız sahiblik etmişə
- 20 il fasılısiz və etirazsız sahiblik etmişə
- 30 il fasılısiz və etirazsız sahiblik etmişə
- 40 il fasılısiz və etirazsız sahiblik etmişə

493 Sahib qadağan olunmuş özbaşınalıq zamanı güc işlədə bilərmi?

- son zərurət həddini aşmaqla güc işlədə bilər
- istənilən halda güc işlədə bilər
- heç bir halda güc işlədə bilməz
- şərait nəzərə alınmaqlavə əsassız güc hərəkətlərindən çəkinməklə, güc işlədə bilər
- zəruri müdafiə həddini aşsada, güc işlədə bilər

494 Mülkiyyətçi vicedansız sahibdən əmlakını geri tələb edərkən, həmin şəxsdən nəyi və hansı dövrlər üçün tələb edə bilər?

- əmlakın onda olduğu 6 ay ərzində onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərinin qaytarılmasını və ya əvəzinin ödənilməsini, əmlakın onda olması ilə bağlı zərərin ödənilməsini
- onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə vərəqəni aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər
- əmlakın onda olduğu son 1 il ərzində yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və əvəzinin ödənilməsini
- əmlakın onda olduğu son 3 ay ərzində onun həm götürdüyü, həm də götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini

495 Azərbaycan Respublikasının mülkiyyətinə nə daxildir?

- Azərbaycan Respublikasına mülkiyyət hüquqi ilə mənsub olan əmlak
- Xəzər dənizinin Azərbaycan sektorunda olan təbii sərvətləri
- Azərbaycan Respublikası əmlak mülkiyyətçisi ola bilməz
- qanunla nəzərdə tutulan mülkiyyətçisi olan konkret əmlak
- Azərbaycan Respublikasına mülkiyyət hüquqi ilə mənsub olan əmlak və mülkiyyətçisi məlum olmayan əmlak

496 Qanunla hansı növ mülkiyyətə üstün hüquq verilir?

- xüsusi mülkiyyətə
- bələdiyyə mülkiyyətinə
- heç bir mülkiyyət növünə üstün hüquq verilmir

- dövlət mülkiyyətinə
- ictimai qurumların mülkiyyətinə

497 Mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə hansı hallarda mənsub ola bilər?

- mülkiyyətçi hüquqları əmlaka sahiblik edənə mənsub ola bilməz
- Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsaslarla
- MM-də nəzərdə tutalan əsaslarla
- yalnız müqavilədə nəzərdə tutulan əsaslarla
- əmlaka uzun müddət və fasiləsiz olraq vicdanlı surətdə sahiblik əsasında

498 Mülkiyyətçi vicdanlı sahibdən əmlakını geri tələb edərkən həmin şəxsdən nəyi və hansı dövrlər üçün tələb edə bilər?

- əmlakın onda olduğu son 3 il ərzində götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- onun əmlaka sahibliyinin qanunsuz olduğunu və ya bilməli olduğu vaxtdan və ya əmlakin qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər
- əmlakın onda olduğu bütün vaxt ərzində onun götürüldüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və əvəzinin ödənilməsini, əmlakın onda olması ilə bağlı zərərin ödənilməsini
- əmlakın onda olduğu son 6 ay ərzində yalnız onun götürdüyü gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini
- əmlakın onda olduğu 3 ay ərzində onun həm götürdüyü, həm də götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini

499 Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski kimin üzərinə düşür?

- qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, həmi an əmlakın istifadəçisinin həmin an mülkiyyətçinin
- həmin an əmlakın istifadəçisinin
- istisnasız olraq yalnız mülkiyyətçinin
- qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin

500 Daşınmaz əmlaka olan hansı hüquqlar dövlət qeydiyyatına alınmalıdır?

- girov hüququ
- mülkiyyət hüququ
- istifadə hüququ
- mülkiyyət hüququ, digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı
- icarə hüquq